

**Əruz Vəzní**  
**Sadələşdirilmiş Dərslik**

**Müəllif: Ümíd Sadə  
(Əruzi)**

## Bismilləh

Əruz (ərəb. عروض; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir)

### Əruz Vəzni

#### BİRİNCİ DƏRS

##### 1. Saitli sözlər

##### 2. Samitli sözlər

1. Saitli sözlər - İki hecadan ibarət olub, birinci hecasının son hərfi sait hərflə bitən sözlərə saitli sözlər deyilir.

Nümunə: qələm, kədər, bilik, Rüfət, öyünd, sıfət külək və s.

(q \*ə\* - ləm , k \*ə\* - dər, b \*i\* - lik, R \*ü\* - fət, \*ö\* - yüd, s \*i\* - fət, k \*ü\* - lək)

Sait hərflər səslənmələrinə görə iki yerə ayrılır, ixtiyari və qeyri-ixtiyari uzanan sait hərflər.

2. Samitli sözlər - İki hecadan ibarət olub, birinci hecanın son hərfi samit hərf yaxud qeyri-ixtiyari uzanan sait hərf, və yaxud da apastrof qəbul edən sait hərf olarsa, belə sözlərə samitli sözlər deyilir.

Nümunə: Adəm, məktəb, dəftər, şAhid, mə'nA, ə'zəm, bılqəm, sUrət və s.

(\*A\* - dəm, mə \*k\* - təb, də \*f\* - tər, ş \*A\* - hid, mə \*'\* - nA, ə \*'\* - zəm, b \*i\* - qəm, s \*U\* - rət)

Qeyd (1) : Əruz vəznində üç sait hərf var ki, müəyyən kəlmələrdə qeyri-ixtiyari olaraq uzanır. Bu sait hərflər aşağıdakılardır.

A , İ , U

Qeyd (2) : Əruz vəznində qeyri-ixtiyari uzanan sait hərflər və apastrof qəbul edən sait hərflər kəlmədə işlənərkən samit hərfi əvəz edir.

**Samitli sözlər özü də üç yerə bölünür.**

**1. İki hecalı kəlmənin birinci hecasının son hərfi qeyri-ixtiyari uzanan sait hərflə bitərsə;**

**Nümunə: Âləm, âdəm, rûhum, nûrun, zînət, pîrim və s.**

**2. İki hecalı kəlmənin birinci hecasının son hərfi samit hərflə bitərsə;**

**Nümunə: də(f)tər, rə(h)bər, fü(r)sət, mə(s)dər və s.**

**3. İki hecalı kəlmənin birinci hecasının son hərfi apastrof qəbul edərsə;**

**Nümunə: mə'nâ, ə'zəm, ə'ləm və s.**

## İKİNCİ DƏRS

Əvvəlki dərsimizdə saitli və samitli sözlər haqqında danışmışdıq. Bu gün isə bir saitli və bir samitli sözün birləşməsindən yaxud yanaşı işlənməsindən söz açacağıq. İlk təf'iləmiz olan \*MəfA'lıün\* təf'iləsi haqqında danışacağıq.

\*Təf'ilə\* nə deməkdir? Ərəb və fars mənbələrində çox zaman buna əfa'il və təfa'il deyilir. Əfa'il əfi'lənin, təfa'il də təf'ilənin cəm şəklidir. Bə'zi əruz mənbələrində əslı təf'ilələrin beş hərflilərinə əfi'lə və ya əfa'il, yeddi hərflilərinə isə təf'ilə və ya təfa'il adı verilmişdir. Ərəb dili sözlərinin, lügətinin vəznləri f (ف), ayn (ع), lam (ل) - فعل üzərində qurulduğu kimi, əruzun da bütün vəzn növləri həmin hərflər əsasında yaradılmışdır. Lakin bu üç əsas hərfdən başqa bunlara derivatlar vasitəsilə yeddi hərf də əlavə edilmiş və bu on hərf üzərində əruzun bütün təf'ilələri tərtib edilmişdir.

- (a) Ā
- (t) ت
- (s) ص
- (') ع
- (f) ف
- (l) ل
- (m) م
- (n) ن
- (u) و
- (i) ى

Ərəb dilində bu hərflərin hamısı o cümlədən uzun A, uzun ī, uzun U da samit sayılır; habelə apostrof da ayn adlanan boğaz samitini ifadə edir. Əruz vəznində təf'ilələrə verilən adlar söz deyil, çünkü sözün mə'nası olmalıdır. Təf'ilələr isə heç bir leksik mə'na daşımir.

İndi isə, bir saitli və bir samitli sözün birləşməsindən yaxud yanaşı işlənməsindən görək hansı təf'ilə yaranır.

Saitli söz + Samitli söz = MəfA'lıün

kədər + çəkdir = MəfA' + ılün

\*MəfA'lıün\* təf'iləsinin ilk iki hecası yə'ni \*MəfA'\* saitli sözdür, son iki hecası \*ılün\* isə samitli sözdür.

MəfA' = saitli söz --- Mə-fA' = kə - dər  
ılün = samitli söz --- ī-lün = çək - dim

## ÜÇÜNCÜ DƏRS

Bu günə olan dərsimiz Həzəc bəhrinin birinci növü haqqında olacaq. Həzəc bəhrinin birinci növü dörd ədəd MəfA'lılun təf'iləsindən ibarətdir.

### BƏHRİ-HƏZƏC (HƏZƏC BƏHRİ)

1-ci növ: MəfA'lılun məfA'lılun məfA'lılun məfA'lılun

Mənim dərdim dəvâ bulmaz, könül görməzsə, məhbûbun  
Mənim könlüm qədər məhrûlər istər təşnədil xûbun

(Ümid Sadə)

1-Cİ NÖV:

Variant<sup>1</sup> : MəfA'lılun məfA'lılun məfA'lılun məfA'lılü

Variant<sup>2</sup> : MəfA'lılun məfA'lılun məfA'lılun məfA'lıAn

Nümunə:

Beyt:

Tərəşşüh qəbrimin dâşından etmiş çeşmimin yâşı  
Xəyâl eylər görən kim, lə'l(i)dəndir qəbrimin dâşı

(Şeyx Məhəmməd Füzuli (r) )

İndi nümunə yazdığını beyti \*təqti\* edək.

Təqti - Şerin hər misrasında durğuya, fasiləyə əsaslanan bölgü (həm heca və əruz vəznlərində, həm də sərbəst nəzmdə olur) adlanır.

Biz də nümunə beyti bu dörd təf'ilənin tərkibinə uyğun olaraq təqti edəcəyik.

Beyt:

Tərəş şühqəb - MəfA'lılun  
rimin dâşın - məfA'lılun  
danet müşçəş - məfA'lılun  
mimin yâşı - məfA'lılun

Xəyâ leylər - MəfA'lılun  
görən kimlə' - məfA'lılun  
l(i)dən dirqəb - məfA'lılun  
rimin dâşı - məfA'lılun

Qeyd (3) : Beytdəki sonuncu MəfA'lılun təf'iləsinin sonu açıq heca ola bilər fəqət bu sonluğa aiddi. Beytin əvvəlində, ortasında icazəli deyil. Yəni \*məfA'lılun\* \*məfA'lılü\* kimi bitə bilər.

Yeni təf'ilə: MəfA'lılü - könül verdi

Yeni təf'ilə: MəfA'lıAn - gözəl cânân

## DÖRDÜNCÜ DƏRS

Əruz vəznindəki hərflər hərəkəli və hərəkəsiz (yəni sakın) olmağına görə iki yerə ayrılır

Ərəb dilində, hərfərin üç mütəhərrik forması var.

1. Məftuh olan hərf - fəthəli hərf - ڦ - bə
2. Məksur olan hərf - kəsrəli hərf - ڦ - bi
3. Məzmum olan hərf - zəmməli hərf - ڦ - bu

Hərfdə bu üç hərəkədən biri olmazsa, hərəkəsiz hərf hesab olunur. Hərfin hərəkəsiz formasına sakın ( ڦ ) olunmuş hərf deyilir.

Əruz vəznində, hərfərin hərəkəli və hərəkəsiz olan sxemlərini təyin edən terminə \*səbəb\* deyilir.

Səbəb iki hissədən ibarət olur:

- 1) Əs-səbəbül-xəfif - yüngül səbəb
- 2) Əs-səbəbüs-səqıl - ağır səbəb

\*YÜNGÜL SƏBƏB\* - İki samit hərfdən ibarət olub, birinci hərfi hərəkəli, ikinci hərfi sâkin olan kəlmə yüngül səbəb adlanır.

Nümunə: gəl, düz, dil, səs və s. (gə - l), (dü - z), (di - l), (sə - s)

gə - l (buradakı \*gə\* hərəkəli hərf \*l\* sâkin hərfdi)

dü - z (buradakı \*dü\* hərəkəli hərf \*z\* sâkin hərfdi)

di - l (buradakı \*di\* hərəkəli hərf \*l\* sâkin hərfdi)

sə - s (buradakı \*sə\* hərəkəli hərf \*s\* sâkin hərfdi)

\*Yüngül səbəb\* - Azərbaycan əruzunda MəfA'lılun təf'iləsinin \*lün\* cüzünə uyğundu. Əruz vəznində Əkrəmi sxemi ən ideal sxemdir. Əkrəmi sxemində təf'ilələr heca saylarına görə \*qələm\*, \*dil\*, \*cAn\*, \*nüvə\*, \*pərdə\* və \*nū\* kimi adlandırılır.

Biz \*yüngül səbəbi\* Əkrəmi sxeminə uyğunlaşdırısaq, \*dil\* kimi ifadə edə bilərik.

Yüngül səbəb = dil

\*AĞIR SƏBƏB\* - İki hərəkəli samit hərfdən ibarət olan kəlməyə deyilir.

Nümunə: yenə, dərə, bizə, hərə, neçə, gülə və s. (ye - nə), (də - rə), (bi - zə), (hə - rə), (ne - çə), (gü- lə)

ye - nə (buradakı \*ye\* və \*nə\* hərəkəli hərfərədi)

də - rə (buradakı \*də\* və \*rə\* hərəkəli hərfərədi)

bi - zə (buradakı \*bi\* və \*zə\* hərəkəli hərfərədi)

Biz \*ağır səbəbi\* Əkrəmi sxeminə uyğunlaşdırısaq, \*nüvə\* kimi ifadə edə bilərik.

Ağır səbəb = nüvə

## BEŞİNCİ DƏRS

Ötən dərsimizdə \*Səbəb\* rüknü haqqında danışmışdıq. Bu gün isə \*Vətəd\* və \*Fasilə\* rüknləri haqqında danışacağıq.

\*Vətəd\* rüknü iki yerə ayrılır;

1. \*Yanaşı vətəd\* (əl-vətədül-məcmu) - İlk iki hərfi hərəkəli, sonuncu hərfi sakin olan sözlərə deyilir.

Nümunə: sədəf, bilik, kədər və s.

(sə - də - f), (bi - li - k), (kə - də - r)

2. \*Aralı vətəd\* (əl-vətədül-məfruq) - Ortası bir sakin hərflə ayrılmış iki hərəkəli sözlərə deyilir.

Nümunə: qiblə, səhnə, bəlkə və s.

(qi - b - lə), (sə - h - nə), (bə - l - kə)

Fasilə rüknü iki yerə ayrılır;

1. \*Fasileyi-suğra\* - İlk üç hərfi hərəkəli, sonuncu hərfi sakin olan sözlərə deyilir.

Nümunə: gələrəm, nə səbəb və s.

(gə - lə - rə - m), (nə - sə - bə - b)

2. \*Fasileyi-kubra\* - İlk dörd hərfi hərəkəli, sonuncu hərfi sakin olan sözlərə deyilir.

Nümunə: gedəcəyəm, hərəkətin, xəbərimiz və s.

(ge - də - cə - yə - m), (hə - rə - kə - ti - n), (xə - bə - ri - mi - z)

Qeyd: (5) MəfA'lıün təf'iləsinin sxematik şəkli: Yanaşı vətəd + iki yüngül səbəb = MəfA'lıün

MəfA' - yanaşı vətəd

İ - yüngül səbəb

lün - yüngül səbəb

Bu gün yeni bir təf'ilə keçəcəyik inşə Allah.

Yeni təf'ilə : Fə'Ulün

Üç hecalı təf'ilədir. Fə'Ulün təf'iləsinin birinci hecasının son hərfi sait hərf, ikinci hecasının son hərfi isə samit və ya qeyri-ixtiyari uzanan sait hərflə bitməlidir.

Nümunə: gələrdim, sənindir, bəşərdən, ümümən, həqiqət və s.

gə - fə'      sə - fə'      ü - fə'

lər - U      nin - U      mû - U

dim - lün      dir - lün      mən - lün

yanaşı vətəd + yüngül səbəb = Fə'Ulün

fə'U (yanaşı vətəd) + lün (yüngül səbəb)

## Təf'ilə - bölüm, Qəlib - misra (Beşinci dərsin ardı)

Təf'ilə bölümə, qəlib misraya bərabərdir.

Təf'ilə qəlibin, bölüm isə misranın vahididir. Təf'ilə misra bölmələrinin vəznini göstərdiyi kimi, qəlib də misranın vəznini göstərir. Təf'ilə bölüm, qəlib isə misranın ölçüsüdür. Bölüm qəlibdə təf'ilənin quruluşca keyfiyyətini tə'yin etdiyi kimi, təf'ilə də misrada bölümün vəzncə keyfiyyətini tə'yin edir.

Bəhrin növlərindən asılı olaraq, hər misranın qəlibi dörd, üç və ya iki təf'ilədən ibarət olur. Misrada bölmələrin müstəqilliyi nisbi və şərtidir. Bir bölümün vəznini bilməklə misranın vəznini bilmək olmaz. Misranın vəzni onu təşkil edən bölmələrin vəznlərinin müəyyən tərtibdə bildirməsindən əmələ gəlir. Eynilə bunun kimi, qəlibdə təf'ilələrin də müstəqilliyi şərti və nisbidir. Bir təf'ilənin vəznini bilməklə qəlibin vəznini bilmək olmaz. Qəlibin vəzni onu təşkil edən təf'ilələrin müəyyən tərtibdə sıralanmasından əmələ gəlir. Misra şə'rın vahidi olmaqla, öz daxilində bölmələrin vəhdətini, yaxud rabitələrini şərtləndirdiyi kimi, qəlib də vəzniñ (bəhr növünün) vahidi olmaqla öz daxilində təf'ilələri rabitələndirir. Əruzda təf'ilələr iki qismə bölünür:

- a) əsl təf'ilələr.
- b) düzəltmə təf'ilələr.

### \*Əsl təf'ilələr\*

Ərəb və fars əruzlarında bu məfhüm müxtəlif terminlərlə ifadə olunur. Bunun, türk mənbələri də daxil olmaqla, ən çox yayılmış adı əczayı-əsliyyədir (əsli cüz'lər)

Qeys Razinin dediyinə görə, əruz elminin banisi və əruz vəzni növlərini elmi yolla işləyib meydana çıxaranı olan Xəlil ibn Əhməd əczayı-əsliyyəni fəvasili-salimə, yəni əczayı-salim adlandırmışdır. Yenə Qeysin yazdığını görə əruzçular bu əsl təf'ilələri eyni zamanda əfaili-əruz adlandırmışlar. Xəlil ibn Əhmədin tə'liminə əsaslanan əruzçuların qəbul və təsdiq etdiklərinə görə əczayı-əsliyyə, yaxud əczayı-salimə və yaxud da daha sadə olaraq əsl təf'ilələr səkkizdir. Bunları çox zaman bir ənənə kimi aşağıdakı tərtibdə göstərilərlər:

fə'Ulün  
fA'ilün  
məfA'İlün  
fA'ilAtün  
müstəf'ilün  
müfA'ələtün  
mütəfA'ilün  
məf'UlAtü.

Əsl təf'ilələr özləri də iki qrupa bölünür:

- a) xummasılər - beşhərfilər
- b) sübba'ilər - yeddihərfilər

fə'Ulün və fA'ilün xumması (beşhərfən), qalan altısı isə sübba'i (yeddihərfli)dir.

fə'Ulün - فعلن  
fA'ilün - فعلن  
məfA'İlün - مفاعيلن  
fA'ilAtün - فاعلتن  
müstəf'ilün - مستفعلن  
müfA'ələtün - مفاعلتن  
mütəfA'ilün - متفاعلن  
məf'UlAtü - مفعولات

İstinad: Əkrəm Cəfər - Azərbaycan əruzu kitabı

## Altıncı dərsin müqəddiməsi

Bəhr sözünün bir neçə mə'nası vardır. Leksik mə'naları: dəniz (bəhri-Xəzər və s.) , nəhr, böyük çay (bəhri-Nil və s.) , göl (bəhri-Aral və s.). Eyni zamanda bəhr sözü ərəb dilində yarmaq, yırtmaq mə'nalarını verir. Dənizə, gölə, böyük çaylara bəhr deyilməsinin səbəbi də onların yeri, torpağı yarıqları və yırtdıqları üçündür. Məcazi mə'nada bəhr elmdə, fənndə çox geniş mə'lumata, hərtərəfli biliyə malik olan adama deyilir. Ərəstu bir bəhr, Əbu Əsli Sina da bir bəhrdir. Bu cür adamlara mütəbəhhir adı da verilir, yəni elmdə dəniz kimi geniş və dərin olan, elmi dərindən öyrənən adam. Çox vaxt mürüvvət sahibi olan adamlara da bəhr deyilir.

Bəhr sözü əruzda bir termin kimi şe'r vəznini bildirir. Məsələn həzəc bəhri, rəməl bəhri, mütəqarib bəhri və s.

Bə'zi mənbələrdə, xüsusilə ərəbdilli mənbələrdə bəhr əvəzinə bab (qapı) termini işlənir: babut-təvil, babul-həzəc, babul-müctəs və s. Lakin əruzçuların əksəriyyəti bunu qəbul etməyib \*bəhr\* termininə üstünlük vermişlər.

Əruz vəznində şe'r vəznləri iki qrupa bölünür: əslı vəznlər, qeyri-əslı, yaxud fər'i vəznlər. Əslı vəznlər yalnız əslı təf'ilələrdən, qeyri-əslı, yaxud fər'i vəznlər isə düzəltmə təf'ilələrdən əmələ gəlir. Əslı vəznlərə \*övzani-əsliyyə\* və \*övzani-əsasiyyə\* deyildiyi kimi, bühuri-əsliyyə, bühuri-əsasiyyə və bühuri-salimə də deyilir. Habelə fər'i, yaxud qeyri-əslı vəznlərə övzani-qeyri-salimə, yaxud bühuri-qeyri-salimə də deyilir. Ancaq əslı ilə salim məfhumları arasında fərq vardır: əslı vəznlər (övzani-əsliyyə) dedikdə bu, Xəlilin qoyduğu əsas şəkli bildirir, salim vəznlər (övzani-salimə) dedikdə isə bu, əsas, ilk şəkildən kənara çıxa bilər, yalnız təf'ilələri düzəltmə deyil, əslı olmalıdır. Məsələn, mədid bəhri əvvəl beyt üzrə səkkiz təf'iləli bir bəhr olduğu halda, sonradan iki təf'iləsi ixtisar edilib altı təf'iləli edilmişdir. Birinci (səkkiz təf'iləli) şəkli əslı, sonrakı (altı təf'iləli) şəkli isə əslı deyil, yalnız salim olur. Əslı vəznlər iki şəkildə olur. Bə'ziləri, aşağıda görəcəyimiz kimi, yalnız bir təf'ilənin, eyni əslı təf'ilənin təkrarından, bə'ziləri isə müxtəlif əslı təf'ilələrdən əmələ gəlir.

## ALTINCI DƏRS

Həzəc bəhri:

**2-Cİ NÖV: MəfA' İlün məfA' İlün fə'Ulün**

Nümunə beyt:

**Girib həmmâm arâ dildârı gördüm  
Təcəllâdən əyan dîdârı gördüm  
(Seyyid Əzim Şirvani)**

Təqti:

**Girib həmmâ - MəfA' İlün  
marâ dildâ - məfA' İlün  
rığördüm - fə'Ulün**

**Təcəl lâdən - MəfA' İlün  
əyan dîdâ - məfA' İlün  
rığördüm - fə'Ulün**

**3-CÜ NÖV: MəfA' İlün məfA' İlün**

**4-CÜ NÖV: MəfA' İlün fə'Ulün məfA' İlün fə'Ulün**

**5-Cİ NÖV: MəfA' İlün fə'Ulün**

## YEDDİNÇİ DƏRS

**Yeni təf'ilə: \*MəfA'ilün\***

**MəfA'ilün təf'iləsi - iki saitli sözdən təşkil tapır.**

**Saitli söz + saitli söz = MəfA'ilün**

kədər + kədər

xəbər + verir

sübüt + edər

vəfâ + sizin

**MəfA'ilün təf'iləsinin sxematik şəkli:**

**yanaşı vətəd + yanaşı vətəd**

**Yeni təf'ilə: \*FA'ilün\***

**FA'ilün təf'iləsi üç hecalı sözlərdən ibarətdir. Birinci hecasının son hərfi samit hərf yaxud qeyri-ixtiyari uzanan sait hərf olmalıdır. İkinci hecasının son hərfi də sait hərf olmalıdır.**

**Nümunə: gəlmərəm, âdəmin, mübtəlâ, yâ Xudâ və s.**

**FA'ilün təf'iləsinin sxematik şəkli:**

**aralı vətəd + yüngül səbəb**

**və ya**

**yüngül səbəb + yanaşı vətəd**

**Yeni təf'ilə: \*Məf'Ulü\***

**Məf'Ulü təf'iləsi üç hecalı sözdən ibarətdir. Həm birinci hecasının son hərfi, həm də ikinci hecasının son hərfi qeyri-ixtiyari uzanan sait hərf yaxud samit hərfi bitir.**

**Nümunə: gəlməzsə, nûrâni, dərk eylə, âləmdə və s.**

**Məf'Ulü təf'iləsinin sxematik şəkli:**

**yüngül səbəb + aralı vətəd**

## SƏKKİZİNCİ DƏRS

### \*Zihaf və illət\* haqqında qısa mə'lümât

Zihaf və illət - əsl təf'ilələrin vəzn və quruluşca dəyişilməsi, onların düzəltmə təf'ilələr şəklinə keçməsidir. Bu dəyişilmə müxtəlif şəkillərdə olur: ya əsl təf'ilədən müəyyən hərf və ya hərflər çıxarıllaraq həcmi kiçildilir, məsələn, \*fə'Ulün\* - \*fə'Ul\*, \*məfA'ilün\* - \*məfA'ilü\*, ya da əsl təf'iləyə müəyyən hərf və ya hərflər artırılaraq həcmi böyüdülr, məsələn, \*fA'ilAtün\* - \*fA'iliyyAtAn\*, \*müstəf'ilün\* - \*müstəf'ilAtün\*. Bəzən əsl təf'ilənin hərəkəli hərfi sakın hərfə döndərilir, məsələn, \*mufA'ələtün\* - \*mufA'əltün\* edilir; bəzən də əsl təf'ilənin həm hərfi azaldılır, həm hərəkəlisi sakın edilir, məsələn, \*mütəfA'ilün\* - \*mütəfə'ilün\* (müftə'ilün), \*fA'ilün\* - \*fə'lün\* edilir və s.

Yeni təf'ilə: \*Fə'ilün\*

Nümunə: gələrəm, nə səbəb, bu qədər və s.

Fə'ilün təf'iləsinin sxematik şəkli:

Ağır səbəb + yüngül səbəb = Fə'ilün = (nüvədil)

Yeni təf'ilə: \*Fə'ilAtün\*

Nümunə: Səni gördüm, nə bələdir, gələcəksən və s.

Fə'ilAtün təf'iləsinin sxematik şəkli:

Ağır səbəb + iki yüngül səbəb = Fə'ilAtün = nüvədildil

Həzəc bəhri:

6-CI NÖV: MəfA'ilün məfA'ilün məfA'ilün məfA'ilün

7-Cİ NÖV: MəfA'ilün məfA'ilün

## **DOQQUZUNCU DƏRS**

**Həzəc bəhri:**

**8-Cİ NÖV: Məf'Ulü məfA' İlü məfA' İlü fə'Ulün**

**8-Cİ NÖV / 2-Cİ VARIANT: Məf'Ulü məfA' İlü məfA' İlü  
məfA' İlün**

**9-CU NÖV: Məf'Ulü məfA' İlün məf'Ulü məfA' İlün**

**10-CU NÖV: Məf'Ulü məfA' İlün**

**Yeni təf'ilə: \*FA'ilAtün\***

**Nümunə: gəldi yârim, bəlkə görmür, şəhri-dünyâ,  
râhi-həsrət və s.**

**fA'ilAtün təf'iləsinin sxematik şəkli:**

**aralı vətəd + iki yüngül səbəb = fA'ilAtün = pərdə dildil**

## Öyrəndiyimiz təf'ilələr:

- 1.\*MəfA' İlün\* - qələmdildil
- 2.\*Fə'Ulün\* - qələmdil
- 3.\*MəfA'ilün\* - qələmqələm yaxud qələmnüdil
- 4.\*FA'ilün\* - dilqələm yaxud pərdədil
- 5.\*Məf'Ulü\* - dilpərdə yaxud dildilnü
- 6.\*Fə'ilün\* - nüvədil
- 7.\*Fə'ilAtün\* - nüvədildil
- 8.\*FA'ilAtün\* - pərdədildil yaxud dilqələmdil

## **ONUNCU DƏRS**

**Yeni təf'ilə: \*Müftə'ilün\***

**Nümunə: Dərdə salır, yoxdu xəbər, qârə  
gəlir və s.**

**Müftə'ilün təf'iləsinin sxematik şəkli:**

**Aralı vətəd + Yanaşı vətəd = Müftə'ilün =  
pərdəqələm**

**Yeni təf'ilə: \*Müstəf'ilün\***

**Nümunə: həsrət qalıb, mə'nâ verir, sûrət  
verir və s.**

**Müstəf'ilün təf'iləsinin sxematik şəkli:**

**İki yüngül səbəb + bir yanaşı vətəd =  
Müstəf'ilün = dildilqələm**

## ON BİRİNCİ DƏRS

Həzəc bəhri:

**11-Cİ NÖV: Məf'Ulü məfA'ilün fə'Ulün**

**12-Cİ NÖV: Məf'Ulü məfA'ilü fə'Ulün**

**13-CÜ NÖV: Məf'Ulü məfA'ilün məf'Ulü fə'el**

**Yeni təf'ilə : \*fə'el\***

**Nümunə: qələm, kədər, xəbər , yalan və s.**

**fə'el təf'iləsinin sxematik şəkli:**

**yanaşı vətəd = fə'el = qələm**

**Yeni təf'ilə : \*Məf'UlAtü\***

**Nümunə: həsrət qaldı, leylâ gəldi, Adəm gördü və s.**

**Məf'UlAtü təf'iləsinin sxematik şəkli:**

**2 yüngül səbəb + aralı vətəd = Məf'UlAtü = dildilpərdə**

**Yeni təf'ilə : \*Mütəfə'ilün\***

**Nümunə: gözə görünən, hara gələcək, nələri görüb və s.**

**Mütəfə'ilün təf'iləsinin sxematik şəkli:**

**Ağır səbəb + kiçik fasılə = Mütəfə'ilün = nüvənüvədil**

## ON İKİNCİ DƏRS

Həzəc bəhri :

ON DÖRDÜNCÜ NÖV: Məf'Ulü fə'Ulün

ON BEŞİNCİ NÖV: FA'ilün məfA'ilün fA'ilün məfA'ilün

Yeni təf'ilə: \*Müstəf'ilətün\*

Nümunə: sənsiz yaşamaq, yoxdur hədəfim və s.

Müstəf'ilətün təf'iləsinin sxematik şəkli:

İki yüngül səbəb + kiçik fasılə = Müstəf'ilətün = dildilnüvədil

Müstəf'ilətün təf'iləsi həm də Məf'Ulü + fə'əl sxeminə bərabərdi

Yeni təf'ilə: \*MütəfA'ilün\*

Nümunə: gecə gəlmədin, darıxır könül və s.

MütəfA'ilün təf'iləsinin sxematik şəkli:

ağır səbəb + yüngül səbəb + yanaşı vətəd = MütəfA'ilün = nüvədilqələm

Yeni təf'ilə: \*MüfA'ələtün\*

Nümunə: sədâ gələcək, nədir bu bələ və s.

MüfA'ələtün təf'iləsinin sxematik şəkli:

yanaşı vətəd + kiçik fasılə = MüfA'ələtün = qələmnüvədil

Yeni təf'ilə: \*MütəfA'ilAtün\*

Nümunə: gecələr qaranlıq, bu qədər çətindir və s.

MütəfA'ilAtün təf'iləsinin sxematik şəkli:

kiçik fasılə + yanaşı vətəd + yüngül səbəb = MütəfA'ilAtün

Yeni təf'ilə: \*fə'lün\*

Nümunə: gəldim, leylâ, âciz və s.

fə'lün təf'iləsinin sxematik şəkli:

iki yüngül səbəb = fə'lün = dildil

## ON ÜÇÜNCÜ DƏRS

### \*ZİHAF VƏ İLLƏT\*

Bu gün izah edəcəyimiz mövzu haqqında səkkizinci dərsimizdə qısa da olsa mə'lumat vermişdim.Zihaf və illət ümumilikdə bir mövzu olduğu üçün elə bəhsimizi Zihaf üzərindən aparacaqıq.Səbəbi budur ki, bir çox əruzşunas alımlar həm müasir və həm keçmiş alımların rəylərində zihafın ifadə etdiyi yerlərə illət, illətin də ifadə etdiyi yerlərə zihaf adını verməsini müşahidə ediblər.Elə buna görə də bir daha \*zihaf\* bəhsini ixtilaflı mövzuya çevirməməkdən savayı \*illət\* bəhsini qabartmayacaqıq.

#### \*Zihafın növləri\*

1.Yalnız səbəbin dəyişilməsi ilə əmələ gələn zihaflar (Səbəb zihafları)

2.Yalnız vətədin dəyişilməsi ilə əmələ gələn zihaflar (Vətəd zihafları)

3.Hər iki rüknün dəyişilməsi ilə əmələ gələn zihaflar (Qarışiq zihaflar)

1) Səbəb zihaflarının sayı 19 ədəddir.

(xəbn, təyy, qəbz, kəff, qəsr, həzf, izmar, əsb, vəqs, əql, xəbl, şəkl, cəzl, nəqs, qətf, isbağ, rəf, cəbb, hətm)

2) Vətəd zihaflarının sayı 11 ədəddir.

(xərm, səlm, 'əzb, qət', həzəz, tə'sis, vəqf, kəsf, salm, izalə, tərfil)

3) Qarışiq zihaflarının sayı 15 ədəddir.

(bətr, sərm, şətər, xərb, qəsm, cəmm, 'əqs, zələl, təxli' cəhf, rəb', nəhr, cəd', səlx, təms)

Gəlin zihaf anlayışını sizin üçün bir az da sadələşdirək.Əruzun rüknləri üzrə edilən təsnifin ikinci bir növü də vardır.Bu yalnız müfrəd zihafları əhatə edir.Bu təsnif müfrəd zihafları beş qrupa ayırır.

1)Yüngül səbəb zihafları

2)Ağır səbəb zihafları

3)Yanaşı vətəd zihafları

4)Aralı vətəd zihafları

5)Rüknləri şişirdən zihaflar

1)Yüngül səbəb zihafları iki növdür:

a) Ümumi zihaflar

b) Xüsusi zihaflar

\*Ümumi zihaflar\* - misra qəlibinin hər bölümündə olanlara deyilir.Bunlar dörddür; xəbn, təyy, qəbz, kəff.

\*Xüsusi zihaflar\* - misra qəlibinin yalnız bir bölümündə , yəni son bölümündə olanlara deyilir.Bunlar ikidir; qəsr, həzf.

2)Ağır səbəb zihafları da ikidir; izmar, 'əsb.

3)Yanaşı vətəd zihafları altıdır; səlm, xərm, 'əzb, qət', həzəz, təş'is

4)Aralı vətəd zihafları üçdür; vəqf, kəsf(kəşf), salm

5)Rüknləri şişirdən zihaflar da üçdür; isbağ, izalə, tərfil

## ON DÖRDÜNCÜ DƏRS

### \*ƏSLİ TƏF'İLƏLƏRİN TÖRƏMƏSİ\*

1. \*Fə'Ulün\* - əslî təfiləsinin 8 törəməsi vardır:

- 1) fə' - əbtər - dil
- 2) fə'lAn - əsləm-müsbəğ - dılçAn
- 3) fə'lü - əsrəm - pərdə
- 4) fə'lün - əsləm - dildil
- 5) fə'Ul - məqsur - nüçAn
- 6) fə'UlAn - müsbəğ - qələmcAn
- 7) fə'Ulü - məqbuз - qələmnü
- 8) fə'ul - məhzuf - qələm

#### \*BƏTR\* (əbtər)

Bətr - sözün lügəti mə'naları kəsmə, ayırma; bir şeyin quyruğunu və ya bir üzvünü kəsib ayırma; bir şeyi kökündən qoparmadır. Terminoloji mə'nada qisası \*Fə'Ulün\* və \*MəfA'lıün\* təfilələrini \*fə'\* təfiləsinə döndərməkdir; əruz dililə desək, bətr - Fə'Ulün əslî təfiləsini \*səlm\* və \*həzf\*, MəfA'lıün əslî təfiləsi əslî təfiləsini isə \*xərm\* və \*cəbb\* zihafları vasitəsilə \*fə'\* düzəltmə təfiləsinə çevirməkdir, yəni Fə'Ulündən yanaşı vətədin ill cüz'ü (fə) və axırındakı yüngül səbəb (lün) atılır, 'U qalır, sonra bu, öz vəznində olan \*fə'\* təfiləsilə əvəz edilir. MəfA'lıündən də yanaşı vətədin ilk cüz'ü (mə) və yüngül səbəblər (lün) atılır, (FA) qalır, sonra bu, öz vəznində olan fə' təfiləsilə əvəz edilir. Bu yollarla Fə'Ulün və MəfA'lıün təfilələrindən əmələ gələn \*fə'\* təfiləsinə \*əbtər\* (quyruğukəsik) deyilir. Daha dəqiq desək, biz bunu quyruğukəsik deyil, başsız-ayaqsız adlandırmayıq, çünki bu zihafla həm Fə'Ulün, həm MəfA'lıün əslî təfilələri baş cüz'lərini də-fə', mə-sən cüz'lərini də-lün, 'lün-itirirlər.

#### \*SƏLM\* (əsləm) + \*İSBAĞ\* (müsbəğ)

Səlm - sözün lügəti mə'nası rəxnələmək, zədələmək deməkdir. Terminoloji mə'nada qisası \*Fə'Ulün\* təfiləsini \*Fə'lün\* təfiləsinə döndərməkdir; əruz dililə desək, səlm - Fə'Ulün əslî təfiləsindən fə-ni atıb 'Ulün etmək, sonra bunu öz vəznində olan Fə'lün düzəltmə təfiləsilə əvəz etməkdir. Bu yolla Fə'Ulündən əmələ gələn Fə'lün təfiləsinə əsləm (rəxnələnmiş) deyilir, çünki bunda fə' ilə lün arasından U düşərək əslî təfilə rəxnələnmişdir.

İsbağ - sözün lügəti mə'nası tamamlamaq deməkdir. Terminoloji mə'nada qisası Fə'Ulün təfiləsini \*Fə'UlAn\* təfiləsinə döndərməkdir; əruz dililə desək, isbağ - yüngül səbəblə bitən əslî təfilələrin son cüz'ünə bir uzun sakın hərf (yəni bir uzun A) əlavə etməkdir. Bu həmin təfilənin son hecasının qısa ü saiti uzun A saitilə əvəz etmək deməkdir.

#### \*SƏRM\* (əsrəm)

Sərm - sözün lügəti mə'nası ön dişləri sindirilmiş deməkdir. Terminoloji mə'nada qisası \*Fə'Ulün\* təfiləsini \*Fə'lü\* təfiləsinə döndərməkdir; əruz dililə desək, sərm - Fə'Ulün əslî təfiləsini səlm və qəbz zihafları vasitəsilə Fə'lü düzəltmə təfiləsinə çevirməkdir, belə ki, səlm zihafi ilə əslî təfilənin fə cüz'ü, qəbz zihafi ilə isə onun beşinci hərfi, yəni n cüz'ü atılır, 'Ulü qalır, sonra bu, öz vəznində olan Fə'lü təfiləsilə əvəz edilir. Bu yolla Fə'Ulündən əmələ gələn Fə'lü təfiləsinə əsrəm (dişləri sıniq) deyilir.

#### \*QƏSR\* (məqsur)

Qəsr - sözün lügəti mə'nası qisaltmaq, gödəltməkdir. Terminoloji mə'nada qisası \*Fə'Ulün\* təfiləsinin sonundan ün qismini atıb, əslî təfiləni qisaltmaqdır, əruz dililə desək, qəsr - yüngül səbəblə bitən əslî təfilələrin son hərfini düşürmək və bundan qabaqli hərəkəli hərfi sakın etməkdir; bunun nəticəsində Fə'Ulün Fə'Ul şəklində düşür. Bu yolla Fə'Ulündən əmələ gələn Fə'Ul təfiləsinə məqsur (qisaldılmış) deyilir.

#### \*QƏBZ\* (məqbuз)

Qəbz - sözün lügəti mə'nası ələ almaq, tutmaqdır. Terminoloji mə'nada qisası \*Fə'Ulün\* təfiləsini \*Fə'Ulü\* təfiləsinə döndərməkdir; əruz dililə desək, qəbz - Fə'Ulün əslî təfiləsinin beşinci hərfini, yəni Fə'Ulündən n hərfini atıb, Fə'Ulünü Fə'Ulü etməkdir. Bu yolla Fə'Ulündən əmələ gələn Fə'Ulü təfiləsinə məqbuз (alınmış) deyilir.

#### \*HƏZF\* (məhzuf)

Həzf - sözün lügəti mə'nası atmaq, çıxarıb tullamaq deməkdir. Terminoloji mə'nada qisası \*Fə'Ulün\* təfiləsini \*Fə'ul\* təfiləsinə döndərməkdir; əruz dililə desək, həzf - son cüz'ü yüngül səbəb olan əslî təfilənin səbəbini atmaqdır. Yəni Fə'Ulün təfiləsindən lün atılır Fə'U qalır sonra bu, öz vəznində Fə'ul təfiləsilə əvəz edilir. Bu yolla Fə'Ulündən əmələ gələn Fə'ul təfiləsinə məhzuf (atılmış) deyilir.

İstinad: Əkrəm Cəfər - Azərbaycan Əruzu

## ON BEŞİNCİ DƏRS

### \*ƏSLİ TƏF'İLƏLƏRİN TÖRƏMƏSİ\*

2. \*FA'ilün\* - əslİ təf'iləsinin səkkiz törəməsi vardır:

- 1) fA'ilAn - müzal - dilnücAn
- 2) fA'ilü - məqbuZ - dilnüvə
- 3) fə' - əhəzz - dil
- 4) fə'il - müxəllə', yaxud məxbun-məqtu' - qələm
- 5) fə'ilAn - məxbun-müzal - nüvəcAn
- 6) fə'lAn - məqtu'-müzal - dilcAn
- 7) fə'ilün - məxbun - nüvədil
- 8) fə'lün - məqtu' - dildil

#### \*İZALƏ\* (müzal)

İzalə - sözün lügəti mə'nası ətək uzatmaq, ətək sallatmaqdır. Terminoloji mə'nada qisası \*FA'ilün\* təf'iləsini \*FA'ilAn\* təf'iləsinə döndərməkdir; əruz dililə desək, izalə - yanaşı vətəd ilə bitən əslİ təf'ilələrin son cüz'ünə bir sakın hərf (yəni bir uzun A) əlavə etməkdir. Bu, həmin təf'ilənin son hecasının qısa ü saitini uzun A saitilə əvəz etmək deməkdir. Bu yolla FA'ilündən əmələ gələn FA'ilAn təf'iləsinə müzal (ətəyi sallaq) deyilir. Burada əslİ təf'ilənin sonu uzadıldığı üçün bu düzəltmə təf'ilə ətəyi sallanmış nəsnəyə bənzədir.

#### \*QƏBZ\* (məqbuZ)

Qəbz - sözün lügəti mə'nası ələ almaq, tutmaqdır. Terminoloji mə'nada qisası \*FA'ilün\* təf'iləsini \*FA'ilü\* təf'iləsinə döndərməkdir; əruz dililə desək, qəbz - FA'ilün əslİ təf'iləsinin beşinci hərfini, yəni FA'ilündən n hərfini atıb, FA'ilünü FA'ilü etməkdir. Bu yolla FA'ilündən əmələ gələn FA'ilü təf'iləsinə məqbuZ (alınmış) deyilir.

Qeyd: FA'ilü - bu təf'ilə əruzçularda qeyd edilmir. Sovet ərəbisti N.V.Yuşmanov bunu mütədarik bəhrinin (FA'ilün əslİ təf'iləsinin) düzəltmə təf'ilələrindən biri kimi göstərirse də, buna ad vermir ( İstinad: N.V.Yuşmanov, qrammatika literaturnoqo arabskoqo yazıka. Leningrad, 1928, səh.123).

Biz buna ya məkfuf, ya məqbuZ adını verə bilərdik. Hər iki halda əslİ təf'ilənin son samiti atılır. Lakin kəff əslİ təf'ilədən yeddinci hərfin atılmasıdır, FA'ilün isə beşhərfli (xumması)dir. Deməli, biz bunu məqbuZ adlandırmalı idik. Belə də etdik. Amma bunun düzgün olmadığını bilirik; qəbz əruz qanununa görə əslİ təf'ilənin yüngül səbəbindən beşinci həfin atılmasıdır, bunda isə beşinci hərf yanaşı vətəddən - \*ilün\* dən atılır, lakin bizim başqa yolumuz yoxdur. Buna görə də FA'ilü əruz mə'xəzlərində qanuni təf'ilələr sırasına salınmamışdır, amma Azərbaycan əruzunda çox işlənir.

## ON BEŞİNCİ DƏRSİN ARDI

### \*HƏZƏZ\* (əhəzz)

Həzəz - sözün lügəti mə'nası kəsmək, qısaltmaq (quyruğu və ya saqqalı) deməkdir. Terminoloji mə'nada qisası \*FA'ilün\* təf'iləsinə \*fə'\* təf'iləsinə döndərməkdir; əruz dililə desək, həzəz - sonunda vətəd olan əslə təf'ilələrin vətədini ataraq qalan qismini düzətləmə təf'ilələrə çevirməkdir; bu cür əslə təf'ilələr dörddür: FA'ilün, müstəf'ilün, məf'UlAtü, mütəfA'ilün. Bu zihaf ilə həmin təf'ilələrin 'ilün-ləri və lAtü atılır, fA, müstəf, məf'U, mütəfA qalır sonra fA=fə' ilə, müstəf və məf'U fə'lün ilə, mütəfA fə'ilün ilə əvəz edilir. Bu yolla əmələ gələn təf'ilələrə əhəzz (quyruğukəsik) deyilir.

### \*TƏXLİ\* (müxəllə)

Təxli - sözün lügəti mə'nası burxutmaqdır. Terminoloji mə'nada qisası \*FA'ilün\* təf'iləsinə \*Fə'il\* təf'iləsinə döndərməkdir; əruz dililə desək, təxli' - xəbn və qət' zihafları vasitəsilə \*FA'ilün\* əslə təf'iləsinə \*Fə'il\* təf'iləsinə çevirməkdir. Belə ki, xəbn zihafı ilə əslə təf'ilənin ikinci hərfi \*A\* düşürülür və təf'ilə \*Fə'ilün\* halına düşür. Sonra qət' zihafı ilə də təf'ilənin sonundam hərəkəsiz hərf (n) atılır, ondan qabaqkı hərəkəli (lü) hərəkəsiz edilir, nəticədə \*Fə'il\* təf'iləsi əldə edilir. Bu yolla əmələ gələn təf'ilə müxəllə' (burxulmuş) adlanır.

### \*XƏBN\* (məxbun) + \*İZALƏ\* (muzal)

Xəbn - sözün lügəti mə'nası paltarın qıraqını qatlayaraq tikib qısaltmaq deməkdir. Terminoloji mə'nada qisası \*FA'ilün\* təf'iləsinə \*Fə'ilün\* təf'iləsinə döndərməkdir; əruz dililə desək, xəbn - ilk cüz'i yüngül səbəb olan əslə təf'ilənin ikinci (samit) hərfini atmaq, yəni \*FA'ilün\*dən \*Fə'ilün\* əldə etməkdir. Bu yolla əmələ gələn təf'ilə məxbun (qısalılmış) adlanır.

İzalə - sözün lügəti mə'nası ətək uzatmaq, ətək sallatmaqdır. Terminoloji mə'nada qisası \*FA'ilün\* təf'iləsinə \*FA'ilAn\* təf'iləsinə döndərməkdir; əruz dililə desək, izalə - yanaşı vətəd ilə bitən əslə təf'ilələrin son cüz'ünə bir sakin hərf (yəni bir uzun A) əlavə etməkdir. Bu, həmin təf'ilənin son hecasının qısa üsaitini uzun A saitilə əvəz etmək deməkdir. Bu yolla FA'ilündən əmələ gələn FA'ilAn təf'iləsinə müzal (ətəyi sallaq) deyilir. Burada əslə təf'ilənin sonu uzadıldığı üçün bu düzəltmə təf'ilə ətəyi sallanmış nəsnəyə bənzədir.

### \*QƏT'\* (məqtu)

Qət' - sözün lügəti mə'nası kəsməkdir. Terminoloji mə'nada qisası \*FA'ilün\* təf'iləsinə \*Fə'lün\* təf'iləsinə döndərməkdir; əruz dililə desək, qət' - yanaşı vətəd ilə bitən əslə təf'ilənin sonundan sakin hərfi düşürmək və ondan qabaqkı hərəkəlini sakin etməkdir. Bunun nəticəsində \*FA'ilün\* \*FA'il şəklinə düşür, sonra bu öz vəznində \*Fə'lün\* təf'iləsi ilə əvəz edilir. Bu yolla fA'ilündən əmələ gələn fə'lün təf'iləsinə məqtu' (kəsilmiş) deyilir. Çünkü burada əslə təf'ilənin vətədi kəsilmiş, səbəb edilmişdir.

İstinad: Əkrəm Cəfər, Azərbaycan Əruzu

## ON ALTINCI DERS

### \*ƏSLİ TƏF'İLƏLƏRİN TÖRƏMƏSİ\*

Öyrəndiyimiz zihafalar:

- 1.Qəbz
- 2.Xərb
- 3.Bətr
- 4.Səlm
- 5.İsbağ
- 6.Sərm
- 7.Qəsr
- 8.Həzf
- 9.İzalə
- 10.Həzəz
- 11.Təxli'
- 12.Xəbn
- 13.Qət'

3. \*MəfA'ilün\* əslİ təf'iləsinin on səkkiz törəməsi vardır:

- 1) məfA'İl - məqsur - qələmcAn
- 2) məfA'ilAn - məqbuZ-müsbağ - qələmnücAn
- 3) məfA'ilAn - müsbəğ - qələmdilcAn
- 4) məfA'ilü - məkfuf - qələmpərdə, qələmdilnү
- 5) məfA'ilün - məqbuZ - qələmqələm
- 6) məf'UlAn - əxrəm-müsbağ - dildilcAn
- 7) məf'Ulü - əxrəb - dilpərdə, dildilnү
- 8) məf'Ulün - əxrəm və müxənnəq - dildildil
- 9) fA' - əzəll - cAn
- 10) fA'ilAn - əştər-müsbağ - dilnücAn
- 11) fA'ilün - əştər - dilqələm, pərdədil, dilnüdil
- 12) fə' - əbtər - dil
- 13) fə'əl - məcbub - qələm, nüdil
- 14) fə'lAn - müxənnəq-məqsur - dilmAn
- 15) fə'lün - müxənnəq-məhzufn - dildil
- 16) fə'Ul - əhtəm - nücAn
- 17) fə'UlAn - məhzuf-müsbağ - qələmcAn
- 18) fə'Ulün - məhzuf - qələmdil

4. \*FA'ilAtün\* əslİ təf'iləsinin on səkkiz törəməsi vardır:

- 1) məf'UlAn - müşə'əs-müsbağ - dildilcAn
- 2) məf'Ulün - müşə'əs - dildildil
- 3) fA' - məchuf-müsbağ - cAn
- 4) fA'ilAt (fA'ilAn) - məqsur - dilnücAn, pərdəcAn
- 5) fA'ilIyyAn - müsbəğ - dilqələmcAn, pərdədilcAn, dilnüdilcAn
- 6) fA'ilAtü - məkfuf - pərdədilnү, pərdəpərdə, dilqələmnү, dilnüdilnү, dilnüpərdə
- 7) fA'ilIyyatAn - müzəffa - pərdədilnücAn
- 8) fA'ilIyyatün - müvəssə' - pərdədilnüdil
- 9) fA'ilün - məhzuf - pərdədil
- 10) fə' - məchuf - dil
- 11) fə'il - mərbu' - qələm
- 12) fə'ilAt (fə'ilAn) - məxbun-məqsur - nüvəcAn
- 13) fə'ilAtü - məşkul - nüvədilnү
- 14) fə'ilAtün - məxbun - nüvədildil
- 15) fə'ilIyyAn - məxbun-müsbağ - nüvədilcAn
- 16) fə'ilün - məxbun-məhzuf - nüvədil
- 17) fə'lAn - əsləm-müsbağ - dilmAn
- 18) fə'lün - əsləm yaxud məhzuf-məqtu' - dildil

## ON ALTINCI DƏRSİN ARDI

Zihaflar tərkiblərinə və birləşmələrinə görə üç yerə ayrıılır:

- 1.\*Sadə zihaflar\*
- 2.\*Qovuşaq zihaflar\*
- 3.\*Mürəkkəb zihaflar\*

\*Sadə zihaflar\* - Sadə zihaf əslə təf'ilənin yalnız bir cür, bir tip dəyişilməsinə deyilir. Bu dəyişilmə o təf'ilənin hansı cüz'ünə aid olursa-olsun, bunun əhəmiyyəti yoxdur. Sadə zihaflar əlifba sırası ilə iyirmi yedidir;

- 1.Vəqf
- 2.Qəbz
- 3.Qəsr
- 4.Qət'
- 5.İzalə
- 6.İzmar
- 7.İsbağ
- 8.Kəsf (yaxud kəşf)
- 9.Kəff
- 10.Rəf'
- 11.Səlm
- 12.Səlx (yaxud məsx)
- 13.Təyy
- 14.Təzfit
- 15.Təms
- 16.Tərfil
- 17.Tətvil
- 18.Təxniq
- 19.Təş'is
- 20.Tövsi'
- 21.Xəbn
- 22.Xərm
- 23.Həzəz
- 24.Həzf
- 25.Cəbb
- 26.Əzb
- 27.Əsb

\*Qovuşaq zihaflar\* - Qovuşaq zihaflar əməliyyatında iki-üç zihaf iştirak edir. Bu zihaflar birləşir, ümumi bir ad alır.  
Tərkibində iki sadə zihaf olan qovuşaq zihaflar on doqquzdur:

- 1.Bətr (həzf+qət' və xərm+cəbb)
- 2.Vəqs (izmar+xəbn)
- 3.Qəsm ('əsb+xərm)
- 4.Qətf ('əsb+həzf)
- 5.Kəbl (xəbn+qət')
- 6.Nəqs ('əsb+kəff)
- 7.Nəhr (kəşf+iki səbəbin atılması)
- 8.Salm (həzf+qət')
- 9.Sərm (qəbz+səlm)
- 10.Təxli' (xəbn+qət')
- 11.Xəbl (xəbn+təyy)
- 12.Xərb (xərm+kəff)
- 13.Hətm (həzf+qəsr)
- 14.Cəd' (vəqf+iki səbəbin atılması)
- 15.Cəzl (yaxud xəzl: izmar+təyy)
- 16.Cəhf (xəbn+kiçik fasılənin atılması)
- 17.Şəkl (xəbn+kəff)
- 18.Şətər (xərm+qəbz)
- 19.Əql ('əsb+qəbz)

\*Mürəkkəb zihaflar\* - Mürəkkəb zihafların sadə və qovuşaq zihaflardan fərqi ondadır ki, sadə və qovuşaq zihaflar bir sözlə, bir terminlə və təf'ilələrinin ləqəbləri bir adla ifadə olunur. Məsələn, sadə zihaf \*vəqf\* onun təf'iləsi \*Məf'Ulan\* - mövquf; yaxud qovuşaq zihaf \*salm\*, onun təf'iləsi \*fə'lün\* - əsləm və s.

Mürəkkəb zihaflarda isə əslə təf'ilələrdəki dəyişikliklər bir terminlə deyil, iki terminlə, hətta bə'zən üç terminlə ifadə olunur. Məsələn təyy və izalə zihaflarından əmələ gələn \*müftə'ilAn\* təf'iləsi \*mətviyy-müzal\*, yaxud \*xəbn\* və \*qəsr\* zihaflarından əmələ gələn fə'ilAn təf'iləsi \*məxbun-məqsur\* adlanır.

Mürəkkəb zihafları qovuşaq zihaflarla qarışdırılmamalı. Mürəkkəb zihaflarda olduğu kimi, qovuşaq zihafın da içərisində iki-üç zihaf bir-birilə birləşir, lakin buna baxmayaraq, onun bir adı vardır, mürəkkəb zihafın tərkibindəki zihaflar isə bir vahid adla birləşmir; əgər birləşsəydi onu biz mürəkkəb deyil, qovuşaq adlandırardıq.

## ON ALTINCI DƏRSİN ARDI

Mürəkkəb zihaflar bunlardır:

1. Asləm-müsbəğ
2. Əsləm-müsbəğ
3. Əxrəm-müsbəğ
4. Əhəzz-məhzuf
5. Əhəzz-müsbəğ
6. Əşter-müsbəğ
7. Məqbuз-müsbəğ
8. Məqtu'-müzal
9. Məqtu'-müsbəğ
10. Mərfu-müzal
11. Mətviyy-məkşuf
12. Mətviyy-mövquf
13. Mətviyy-müzal
14. Mətviyy-mürəffəl
15. Məxbul-məkşuf
16. Məxbul-mövquf
17. Məxbul-müzal
18. Məxbun-əhəzz
19. Məxbun-məqsur
20. Məxbun-məkşuf
21. Məxbun-mətviyy-məkşuf
22. Məxbun-məhzuf
23. Məxbun-mövquf
24. Məxbun-müzal
25. Məxbun-mürəffəl
26. Məxbun-müsbəğ
27. Məhzuf-məqtu'
28. Məhzuf-məqtu'-müsbəğ
29. Məhzuf-müsbəğ
30. Məczul-müzal
31. Məczul-mürəffəl
32. Məchuf-müsbəğ
33. Mövqus-müzal
34. Mövqus-mürəffəl
35. Müzmər-əhəzz
36. Müzmər-məqtu'
37. Müzmər-müzal
38. Müzmər-mürəffəl
39. Müxənnəq-məqsur
40. Müxənnəq-məhzuf
41. Müşə'əs-müsbəğ
42. Mərfu'-mürəfəl
43. Müxənnəq-məcbub

İstinad: Əkrəm Cəfər, Azərbaycan Əruzu kitabı

## ON YEDDİNÇİ DƏRS

\*Azərbaycan əruzunda təf'ilələrin adları\*

1. MəfA'ıl (lümə həzəc)
2. MəfA'ilAn (uzun MəfA'ilün)
3. MəfA'ilAn (uzun həzəc)
4. MəfA'ilü (açıq MəfA'ilün)
5. MəfA'ilü (açıq həzəc)
6. MəfA'ilün (müctəs təf'iləsi, qısa həzəc)
7. MəfA'ilün (bütöv həzəc)
8. Məf'UlAtü (səri təf'iləsi)
9. Məf'Ulü (müzare təf'iləsi, sıniq həzəc)
10. Məf'Ulün (ikinci rübai təf'iləsi)
11. Müstəf'ilAn (uzun rəcəz)
12. Müstəf'ilün (bütöv rəcəz)
13. MütəfA'ilün (kamil təf'iləsi)
14. MüfA'elətün (vafiri-salim)
15. Müftə'ilün (qısa rəcəz)
16. FA' (münsərih təf'iləsi)
17. FA'ilAn (uzun FA'ilün)
18. FA'ilAtAn (uzun FA'ilAtün)
19. FA'ilAtü (açıq rəməl təf'iləsi)
20. FA'ilAtün (bütöv rəməl)
21. FA'ilün (bütöv mütədarik)
22. Fəl (əbtər təf'ilə, Fə'Ulündən törəmə)
23. Fə' (kiçik təf'ilə)
24. Fə'el (birinci rübai təf'iləsi)
25. Fə'il (qısa mütədarik)
26. Fə'ilAn (uzun Fə'ilün)
27. Fə'ilAtü (qısa açıq rəməl)
28. Fə'ilAtün (qısa rəməl)
29. Fə'ilün (incə rəməl)
30. Fə'lAn (uzun Fə'lün)
31. Fə'lün (qapalı təf'ilə)
32. Fə'Ul (qısa mütəqarib)
33. Fə'Ulün (bütöv mütəqarib, naqis həzəc)
34. Fə'ul (yüngül mütəqarib)
35. MəfA'ilAtü (açıq nadir rəcəz)

## ON YEDİNCİ DƏRSİN ARDI

\*Bəhri-Rəcəz (Rəcəz bəhri)\*

Azərbaycan əruzunda \*Rəcəz\* bəhrinin növləri və növ variantları \*on üç\* təfilə üzərində qurulmuşdur.

- 1.Müstəfilün
- 2.Müftəilün
- 3.MəfA'ilün
- 4.Müftə'ilAtün
- 5.MüfA'ilAtün
- 6.MüstəfilAn
- 7.MəfA'ilAn
- 8.Müstəfilü
- 9.Müftə'ilAn
- 10.Müftə'ilü
- 11.MəfA'ilü
- 12.Müftə'ilAtü
- 13.MüfA'ilAtü

Rəcəz bəhrinin bütün qəliblərini göstərilən bu \*13\* təfilə təşkil edir. Rəcəz bəhrinin Azərbaycan əruzunda \*yeddi\* növü vardır.

Birinci növ: Rəcəz bəhrinin birinci növü:

\*Müstəfilün müstəfilün müstəfilün müstəfilün\*

Bu ölçüyə ərəb və fars əruzlarında \*rəcəzi-müsəmməni-salim\*, Azərbaycan əruzunda isə \*dördböülübü töv rəcəz\* deyilir.

Nümunə:

Göz tikmişəm bir gövhəri-vâlâyə mən, vâlâyə mən  
Verdim könül bir vâhidi-yektâyə mən, yektâyə mən

Birinci növün əlavə olaraq iki variant qəlibi də vardır:

\*Müstəfilün müstəfilün müstəfilün müstəfilü\*

\*Müstəfilün müstəfilün müstəfilün müstəfilAn\*

İkinci növ: Rəcəz bəhrinin ikinci növü:

\*Müstəfilün müstəfilün\*

Bu ölçüyə ərəb və fars əruzlarında \*rəcəzi-mürəbbəi-salim\*, Azərbaycan əruzunda isə \*ikibölümlü bütöv rəcəz\* adlanır.

İkinci növün əlavə olaraq iki variant qəlibi vardır:

Birinci variant:

\*Müstəfilün müstəfilü\*

İkinci variant:

\*Müstəfilün müstəfilAn\*

Üçüncü növ: Rəcəz bəhrinin üçüncü növü:

\*Müftə'ilün məfA'ilün müftə'ilün məfA'ilün\*  
(müsəmməni-mətviyi-maxbun) yaxud (dördböülübü qısa rəcəz)

Üçüncü növün əlavə olaraq bir variant qəlibi də vardır:

\*MəfA'ilün müftə'ilün məfA'ilün müftə'ilün\*

Dördüncü növ: Rəcəz bəhrinin dördüncü növü:

\*Müftə'ilün məfA'ilün\* (iki böülümlü qısa rəcəz)

Beşinci növ: Rəcəz bəhrinin beşinci növü:

\*MəfA'ilün müftə'ilün\* (Koroğlu rəcəzi)

Altıncı növ: Rəcəz bəhrinin altıncı növü:

\*Müftə'ilün müftə'ilün müftə'ilAtün\* (Üç böülümlü qısa seyrək rəcəz, Qazi Bürhanəddin rəcəzi)

Yedinci növ: Rəcəz bəhrinin yedinci növü:

\*MüfA'ilAtün müfA'ilAtün\* (iki böülümlü nadir rəcəz, Səhhaf rəcəzi)

İstinad: Əkrəm Cəfər, Azərbaycan əruzu kitabı

## ON SƏKKİZİNCİ DƏRS

\*Azərbaycan əruzunda rəməl bəhri\*

Rəməl bəhrinin Azərbaycan əruzunda on beş təf'iləsi vardır:

- 1.FA'ilAtün
- 2.FA'ilün
- 3.Fə'ilAtün
- 4.Fə'ilün
- 5.Fə'lün
- 6.Fə'ilAtü
- 7.FA'ilAtAn
- 8.FA'ilAn
- 9.FA'ilAtü
- 10.FA'ilü
- 11.Fə'ilAtAn
- 12.Fə'ilAn
- 13.Fə'lAn
- 14.Fə'ilü
- 15.Fə'lü

Azərbaycan rəməlinin tərkibini təşkil edən bu təf'ilələrin özlərinə məxsus adları vardır. Bəhrin növlərini tə'yin etmək üçün bu adları bilməyimiz zəruridir.

\*FA'ilAtün\* (rəməli-salim) təf'iləsi bütöv rəməl adlanır. Əruz vəznində bu, ümumiyyətlə, rəməl bəhrinin əsas təf'iləsi sayılır. Ərüzçuların fikrincə, rəməlin bütün təf'ilələri müxtəlif yollarla bundan nəş'et etmişdir. O təf'ilələr bu əsas təf'ilənin derivatları hesab olunur.

\*Fə'ilün\* (rəməli-məhzuf) təf'iləsi naqis rəməl adlanır, çünkü bundan bütöv rəməldə (FA'ilAtün-də) olan son heca (tün hecası) atılmış, FA'ilA qalmışdır, sonra, əruzda belə bir təf'ilə olmadığı üçün, FA'ilA vəznəcə ona bərabər olan fA'ilün təf'iləsilə əvəz edilmişdir.

\*Fə'ilAtün\* (rəməli-məxbun) təf'iləsi qısa rəməl adlanır, çünkü bunda bütöv rəməlin birinci hecasında olan \*A\* qısa \*ə\* ilə əvəz edilmişdir.

\*Fə'ilün\* (məxbuni-məhzuf) təf'iləsi incə rəməl adlanır, çünkü bu, \*FA'ilün\* təf'iləsinin incə şəklidir, fərq yalnız ondakı uzun, qalın \*A\* saitinin bundakı qısa incə \*ə\* saiti ilə əvəz edilməsindədir.

\*Fə'lün\* (rəməli-asləm) təf'iləsi qapalı təf'ilə adlanır. Bunda bütöv rəməldən \*tün\* hecası və onun qabağındakı \*A\* hərfi atılmış, \*FA'il\* qalmışdır, sonra, əruzda belə bir təf'ilə olmadığı üçün, FA'il vəznəcə ona bərabər olan \*Fə'lün\* təf'iləsilə əvəz edilmişdir.

\*Fə'ilAtü\* (rəməli-məşkul) təf'iləsi açıq qısa rəməl adlanır. Əslində bu kəsiy qısa rəməl adlandırılmalı idi, çünkü bunda qısa rəməl adlanan \*Fə'ilAtün\* təf'iləsindən son hərf (n hərfi) düşmüdüür; lakin bunun yuxarıdakı ən gözə çarpan fərqi açıq heca ilə bitməsidir. Buna görə bu təf'ilə Azərbaycan əruzunda kəsiy qısa rəməl deyil, sadəcə olaraq açıq qısa rəməl adını almışdır.

Azərbaycan əruzunun rəməl bəhrini təşkil edən on üç növ kəmiyyətcə, quruluşu üzrə üç qrupa bölünür:

- 1) Dördtaf'iləliər
- 2) Üçtəf'iləliər
- 3) İkitəf'iləliər

1. Dördtaf'iləli rəməl növləri:

- 1) FA'ilAtün<sup>4</sup>
- 2) FA'ilAtün<sup>3</sup> fA'ilün
- 3) Fə'ilAtün<sup>4</sup>
- 4) Fə'ilAtün<sup>3</sup> fə'ilün
- 5) (Fə'ilAtü fA'ilAtün)<sup>2</sup>

2. Üçtəf'iləli rəməl növləri:

- 1) FA'ilAtün<sup>2</sup> fA'ilün
- 2) Fə'ilAtün<sup>3</sup>
- 3) Fə'ilAtün<sup>2</sup> fə'ilün

3. İkitəf'iləli rəməl növləri:

- 1) FA'ilAtün<sup>2</sup>
- 2) Fə'ilAtün<sup>2</sup>
- 3) Fə'ilAtü fA'ilAtün
- 4) Fə'ilAtü fA'ilün

Nəhayət sonuncu on üçüncü növ:

\*Fə'ilAtün fə'ilün\*

İstinad: Əkrəm Cəfər, Azərbaycan Əruzu kitabı

## ON DOQQUZUNCU DƏRS

\*Azərbaycan əruzunda səri' bəhri\*

Səri' bəhrinin Azərbaycan əruzunda on iki təf'iləsi vardır:

- 1.Müstəf'ilün
- 2.FA'ilün
- 3.FA'ilAn
- 4.Fə'lün
- 5.Fə'ilün
- 6.Məf'UlAn
- 7.Məf'Ulün
- 8.MəfA'ilün
- 9.Müftə'ilün
- 10.Fə'ilətün
- 11.Fə'UlAn
- 12.Fə'Ulün

Azərbaycan əruzunda səri' bəhrinin növləri və onların variantları aşağıdakılardan ibarətdir:

1-ci növ:

\*Müftə'ilün müftə'ilün fA'ilün\*

(Bu sxemin digər adı \*Məxzənul-əsrâr vəzni\* olaraq bilinir)

Bu növün iki variantı mövcuddur.

1) Müftə'ilün müftə'ilün fA'ilü

(Üç bölümlü açıq səri')

2) Müftə'ilün müftə'ilün fA'ilAn

(Üç bölümlü uzun FA'ilün'lə bitən səri')

2-ci növ:

\*Müftə'ilün müftə'ilün\*

(İki bölümlü səri')

Bu növün bir variantı mövcuddur.

Müftə'ilün müftə'ilü

## ON DOQQZUNCU DƏRSİN ARDI

\*Azərbaycan əruzunda münsərih bəhri\*

Azərbaycan əruzunda və şə'rində münsərih bəhri aşağıdakı on iki təfəllə üzərində qurulur:

- 1.Müftə'ilün
- 2.Müftə'ilü
- 3.FA'lün
- 4.FA'lıAtü
- 5.FA'lü
- 6.FA'lıAn
- 7.MəfA'lün
- 8.Müstəf'lün
- 9.Fa'Ulün
- 10.Fə'Ulü
- 11.FA'
- 12.Fə'

Bu təfəllələr əsasında Azərbaycan əruzunda münsərih bəhrinin beş əsas növü və bunlarda iyirmi üç variant ölçüsü vardır.Növlərin üçü dördəfəllələ, ikisi ikidəfəlləlidir.

1-ci növ:

\*Müftə'ilün fA'lün müftə'ilün fA'lün\*

Bu növ Azərbaycan əruzunun münsərihi üçün ən aktiv və ən tipik növdür.Buna görə də biz bunu növlərin tərtibi sırasında başda, birinci yerdə qoyuruq.

Birinci növün beş variantı mövcuddur:

Birinci variant:

MəfA'lün fA'lün məfA'lün fA'lün

İkinci variant:

Müftə'ilün fA'lün məfA'lün fA'lün

Üçüncü variant:

MəfA'lün fA'lün müftə'ilün fA'lün

Dördüncü variant:

Müftə'ilün fA'lün müftə'ilün fA'lıAn

Beşinci variant:

Müftə'ilün fA'lıAn müftə'ilün fA'lün

2-ci növ:

\*Müftə'ilün fA'lün\*

Bu növün üç variantı mövcuddur.

Birinci variant:

MəfA'lün fA'lün

İkinci variant:

Müftə'ilün fA'lıAn

Üçüncü variant:

MəfA'lün fA'lıAn

3-cü növ:

\*Müftə'ilün fA'lün müftə'ilün fA'lıAn\*  
(Dördbölümü fA'lıAn ayaqlı münsərih növü, yaxud Qazi Bürhanəddin münsərihi deyilir)

4-cü növ:

\*Müftə'ilün fA'lıAtü müftə'ilün fə\*  
(Dördbölümü qısa açıq kiçikli münsərih, yaxud Füzuli münsərihi adlanır)

5-ci növ:

\*Müstəf'lün fə'Ulün\*  
(Abbas Səhəhet münsərihi adlanır)

İstinad: Əkrəm Cəfər, Azərbaycan əruzu kitabı

## İYİRMİNÇİ DƏRS

\*Azərbaycan əruzunda xəfif bəhri\*

Xəfif bəhri Azərbaycan əruzunda on iki tə'f'ilə üzərində qurulmuşdur.

- 1.Fə'ilAtün
- 2.MəfA'ilün
- 3.Fə'ilün
- 4.Fə'lün
- 5.FA'ilAn
- 6.Fə'ilAn
- 7.Fə'lAn
- 8.MəfA'ilü
- 9.Fə'ilü
- 10.Fə'lü
- 11.Fə'ilAtü
- 12.FA'ilAtü

Azərbaycan xəfifi ilə ərəb xəfifi arasında yalnız dörd müştərək tə'f'ilə vardır:

- 1.FA'ilAtün
- 2.Fə'ilAtün
- 3.MəfA'ilün
- 4.Fə'ilün

Ərəblərin qalan səkkiz tə'f'iləsi Azərbaycan xəfifində işlənmir.

Azərbaycan əruzunda xəfif bəhrinin iki növü vardır.

1-ci növ:

\*Fə'ilAtün məfA'ilün fə'ilün\*

2-ci növ:

\*FA'ilAtün məfA'ilün fə'ilAtün\*

Birinci növ şe'rımızdə əsrlərdən bəri səkkiz vəzn variantı şəklində işlənmişdir. Bu vəzn variantları misalları ilə aşağıdakılardır:

1.Fə'ilAtün məfA'ilün fə'ilün  
Hara getsən səninlə mən də varam (Ə.Sabir)

2.Fə'ilAtün məfA'ilün fə'lün  
Əbədiyyət mənim məzārimdir (H.Cavid)

3.FA'ilAtün məfA'ilün fə'ilün  
Sâbirim yox sən ölmədin dirisən (A.Şaiq)

4.FA'ilAtün məfA'ilün fə'lün  
Yüksələn məhv olar fəqət enməz (H.Cavid)

5.Fə'ilAtün məfA'ilün fə'ilAn  
Yaxışırkıydı gənc ikən sənə mövt (Ə.Nəzmi)

6.Fə'ilAtün məfA'ilün fə'lAn  
Küreyi-ərzi fərz edir səyyâr (Seyid Əzim)

7.FA'ilAtün məfA'ilün fə'ilAn  
Əsmə dur, əsmə, ey nəsîmi-bəhâr (H.Cavid)

8.FA'ilAtün məfA'ilün fə'lAn  
Bəzmi-eşq içrə sun mənə bir câm! (M.Füzuli)

Bu variantlardan birincisini biz növ qəlibi kimi qəbul etdik və şe'rımızdə xəfif bəhri deyilərkən onu həmin qəliblə göstəririk. Bunu biz baş variant və yaxud növ kimi qəbul edirik, çünki burada misra qısa səsli heca ilə başlanıb, qısa səsli heca ilə də bitir. Mə'lumdur ki, bu tip hecalar Azərbaycan dili üçün uzun səsli hecalardan daha səciyyəvidir. Uzun səsli heca ilə başlanan və bitən misralar, demək olar ki, həmişə alınma sözlərlə vəznlərin.

Azərbaycan əruzunda xəfifin ikinci növü iki varianta malikdir. Birinci əsas variant eyni zamanda növ sayılır və Azərbaycan xəfifinin doqquzuncu, onun bir variantı da onuncu qəlibini təşkil edir:

9.Fə'ilAtün məfA'ilün fə'ilAtün  
Mənəm ol hürri-bin yezid Riyâhi (M.Füzuli)

10.FA'ilAtün məfA'ilün fə'ilAtün  
TİĞİ-XUNRİZİLƏ ZAMANI-ŞÜCÂƏT (M.Füzuli)

## İYİRMİNÇİ DƏRSİN ARDI

\*Azərbaycan əruzunda müzare bəhri\*

Azərbaycan əruzunda müzare bəhri səkkiz təf'ilə üzərində qurulmuşdur:

- 1.Məf'Ulü
- 2.FA'ilAtü
- 3.MəfA'İlü
- 4.FA'ilün
- 5.FA'ilAn
- 6.FA'ilAtün
- 7.FA'ilAtAn
- 8.FA'ilü

Azərbaycan əruzunda müzare bəhrinin yeddi növü və səkkiz növ variantı vardır. Bunlar aşağıdakılardır:

- 1.Məf'Ulü fA'ilAtü məfA'İlü fA'ilün  
(Dördböülümlü sıniq açıq naqis müzare)
- 2.Məf'Ulü fA'ilAtü məfA'İlü fA'ilAn  
(Dördböülümlü sıniq açıq uzun naqisli müzare)
- 3.Məf'Ulü fA'ilAtün məf'Ulü fA'ilAtün  
(Dördböülümlü sıniq bütöv müzare)
- 4.Məf'Ulü fA'ilAtün məf'Ulü fA'ilAtAn  
(Dördböülümlü sıniq uzun bütövlü müzare)
- 5.Məf'Ulü fA'ilün məf'Ulü fA'ilün  
(Dördböülümlü sıniq naqis müzare)
- 6.Məf'Ulü fA'ilAtün  
(İkibölümlü sıniq bütöv müzare)
- 7.Məf'Ulü fA'ilün  
(İkibölümlü sıniq naqis müzare)

Bu yeddi qəlibdən ikincisi və dördüncüsü həm növ, həm variant qrupuna aiddir. Çünkü bu iki qəliblə Azərbaycan poeziyasında həm müstəqil şe'rler yazılmış, həm də birinci və üçüncü növlərdə yazılmış olan şe'rlerin içərisində bu ölçülərdə misralar, beylər yaradılmışdır. Müstəqil işlənənləri növ, hər hansı bir şe'rə ayrı-ayrı misralarında işlənənləri isə variant adlandırırıq.

Azərbaycan müzaresənin variant qəlibləri aşağıdakılardır:

- 1.Məf'Ulü fA'ilAtü məfA'İlü fA'ilü
- 2.Məf'Ulü fA'ilAtün məf'Ulü fA'ilAtü
- 3.Məf'Ulü fA'ilün məf'Ulü fA'ilü
- 4.Məf'Ulü fA'ilün məf'Ulü fA'ilAn
- 5.Məf'Ulü fA'ilAtü
- 6.Məf'Ulü fA'ilAtAn
- 7.Məf'Ulü fA'ilü
- 8.Məf'Ulü fA'ilAn

İstinad: Əkrəm Cəfər, Azərbaycan Əruzu

## **İYİRMİ BİRİNCİ DƏRS**

### **\*Azərbaycan əruzunda müqtəzəb bəhri\***

Azərbaycan əruzu ilə məşğul olduğumuz uzun illər ərzində müqtəzəb bəhrinə rast gəlməmişdik. Buna görə əsərlərimizdə Azərbaycan əruzunda yalnız on bir bəhr işlənmişdir - deyə qeyd edilir. Lakin 1962-ci ildə bu bəhrin Azərbaycan əruzunda bircə növünə rast gəldik:

### **\*FA'ilAtü məf'Ulün fA'ilAtü məf'Ulün\***

Ümumi əruzda bu qəlibin adına müqtəzəbi-müsəmməni-mətviyi-məqtu' deyilir. Azərbaycan dilində buna ad qoymağın ehtiyac duymuruq. Əgər bu bəhrin bizdə başqa növləri işlənsəydi, onları bir-birindən seçmək üçün ad qoyardıq. Azərbaycan əruzunda müqtəzəb bəhri dedikdə biz yalnız bunu, başqa əruzların müqtəzəb növlərindən ayırmak üçün, sadəcə olaraq Azərbaycan müqtəzəbi deyib yuxarıdakı qəlibini göstərə bilərik. Bu qəlibin iki variantı da vardır ki, biri Məf'Ulü, ikincisi isə Məf'UlAn ilə bitir.

## İYİRMİ BİRİNCİ DƏRSİN ARDI

\*Azərbaycan əruzunda müctəs bəhri\*

Azərbaycan müctəsində həm nəzəri, həm də əməli olaraq on bir təf'ilə vardır:

- 1.MəfA'ilün
- 2.MəfA'ilü
- 3.Fə'ilAtün
- 4.Fə'ilAtü
- 5.Fə'ilün
- 6.Fə'ilü
- 7.Fə'lü
- 8.Fə'lün
- 9.FA'ilAn
- 10.Fə'lAn
- 11.Fə'ilAtAn

Ərəb müctəsiylə Azərbaycan müctəsi arasında üç müstərək təf'ilə vardır:

- 1.MəfA'ilün
- 2.MəfA'ilü
- 3.Fə'ilAtün

Ərəblərin qalan beş təf'iləsi Azərbaycan müctəsinə yabancıdır. Fars müctəsinin də Məf'Ulün, fA'ilAn, müftə'ilün, müstəf'ilün, fA'ilAtün, fA'ilün, fə', fA' təf'ilələri Azərbaycan müctəsində işlənmir. Bu müqayisələr göstərir ki, Azərbaycan müctəsi ərəb və fars müctəsinə nisbətən öz xüsusiyyətlərinə malikdir.

Azərbaycan müctəsində, dörd növ, on dörd variant olmaqla, on səkkiz qəlib vardır:

Birinci növ:

- 1.MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilAtün

Bunun variantları:

- a) MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilAtü
- b) MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilAtAn

İkinci növ:

- 2.MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilün

Bunun variantları:

- a) MəfA'ilün fə'ilAtün məfA'ilün fə'lün
- b) MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilü
- c) MəfA'ilün fə'ilAtün məfA'ilün fə'lü
- d) MəfA'ilün fə'ilAtün məfA'ilün fə'ilAn
- e) MəfA'ilün fə'ilAtün məfA'ilün fə'lAn

Üçüncü növ:

- 3.MəfA'ilün fə'ilAtün

Bunun variantları:

- a) MəfA'ilün fə'ilAtü
- b) MəfA'ilün fə'ilAtAn

Dördüncü növ:

- 4.MəfA'ilün fə'ilün

Bunun variantları:

- a) MəfA'ilün fə'lün
- b) MəfA'ilün fə'ilü
- c) MəfA'ilün fə'lü
- d) MəfA'ilün fə'ilAn
- e) MəfA'ilün fə'lAn

İstinad: Əkrəm Cəfər, Azərbaycan əruzu

## İYİRMİ İKİNCİ DƏRS

### \*Azərbaycan əruzunda kamil bəhri\*

Azərbaycan əruzunda kamil bəhri az yayılmış bəhrlərdən biridir. Bu bəhr əruzumuzda üç təf'ilə üzərində qurulmuşdur.

Bunlar:

1. MütəfA'ilün (büttöv kamil)
2. MütəfA'ilü (açıq kamil)
3. MütəfA'ilAn (uzun kamil)

Azərbaycan kamilinin bu üç təf'iləsi üzərində əruzumuzda bu bəhrin iki növü - dörbölümlü və ikibölümlü növü və bu növlərin altı əsas qəlibi qurulmuşdur. Bunlar aşağıdakılardır:

1. MütəfA'ilün<sup>4</sup>
2. MütəfA'ilün<sup>3</sup> mütəfA'ilü
3. MütəfA'ilün<sup>3</sup> mütəfA'ilAn
4. MütəfA'ilün<sup>2</sup>
5. MütəfA'ilün mütəfA'ilü
6. MütəfA'ilün mütəfA'ilAn

### \*Azərbaycan əruzunda mütəqarib bəhri\*

Mütəqarib bəhri Azərbaycan əruzunda orta dərəcədə yayılmış bəhrlərdəndir. Bu bəhr yeddi təf'ilə üzərində qurulmuşdur.

1. Fə'Ulün (büttöv mütəqarib)
2. Fə'Ulü (açıq mütəqarib)
3. Fə'UlAn (uzun mütəqarib)
4. Fə'ul (yüngül mütəqarib)
5. Fə'Ul (qısa mütəqarib)
6. Fə'lün (qapalı mütəqarib)
7. Fə'lü (mütəqarib təf'iləsi)

Azərbaycan mütəqaribinin bu yeddi təf'iləsi üzərində əruzumuzda bu bəhrin dörd növü və bunların başlıca olaraq on bir qəlibi qurulmuşdur. Bunlar aşağıdakılardır:

1. FəUlün<sup>4</sup>
2. Fə'Ulün<sup>3</sup> fə'Ulü
3. Fə'Ulün<sup>3</sup> fə'UlAn
4. Fə'Ulün<sup>3</sup> fə'ul
5. Fə'Ulün<sup>3</sup> fə'Ul
6. (Fə'lün fə'Ulün)<sup>2</sup>
7. Fə'lün fə'Ulün fə'lün fə'Ulü
8. Fə'lün fə'Ulün fə'lün fə'UlAn
9. Fə'lün fə'Ulün
10. Fə'lün fə'Ulü
11. Fə'lün fə'UlAn

## İYİRMİ İKİNCİ DƏRSİN ARDI

\*Azərbaycan əruzunda mütədarik bəhri\*

Azərbaycan əruzunda mütədarik bəhri canlı şe'r və qəlibi ilə misranın vəzncə dəqiqliyinə əsasən on dörd təf'ilə üzərində qurulmuşdur:

- 1.FA'ilün
- 2.FA'ilü
- 3.FA'ilAn
- 4.Fə'ilün
- 5.Fə'ilü
- 6.Fə'ilAn
- 7.Fə'il
- 8.Fə'Ul
- 9.Fə'lün
- 10.Fə'lü
- 11.Fə'lAn
- 12.Fə'
- 13.FA'
- 14.Fə'i

Azərbaycan mütədarikinin bu on dörd təf'iləsi üzərində əruzumuzda bu bəhrin on altı qəlibi qurulmuşdur. Bu qəliblərin doqquzu növ, yeddisi variant qəlibləridir. Növ qəlibləri aşağıdakılardır.

- 1.(FA'ilün fə'il)<sup>2</sup> (Nəbati mütədariki)
- 2.FA'ilün<sup>3</sup> fə'
- 3.FA'ilün<sup>3</sup> fə'il
- 4.FA'ilün fə'il
- 5.FA'ilün<sup>2</sup> fə'Ul<sup>2</sup>
- 6.(FA'ilün fə'il)<sup>3</sup>
- 7.(FA'ilün fə'il)<sup>4</sup>
- 8.Fə'ilün<sup>3</sup> fə'
- 9.Fə'lün<sup>4</sup>

İstinad: Əkrəm Cəfər, Azərbaycan əruzu kitabı


elavælær

عليها قد أوصله الى نتيجة هامة ، وهي أن العرب قد استاغوا في شعرهم بعض أنقام الدائرة دون البعض الآخر .


٣ - دائرة المزج « المعتل » :

وهذه الدائرة تتكون من وتد بمجموع فسبعين خفيفين ، أي « مفاعيلن » ،

ثلاث مرات :



٢ - دائرة الوافر « المؤتلف » :  
وهذه الدائرة تتتألف من وتد بمجموع قسيط ثقيل فسبب خفيف ، أي  
« مفاعلتن » ، ثلاثة مرات :



رمز السكون .

وبناء على هذه الرموز يكون السبب الخفيف : « ١٠ » والسبب الثقيل « ١١ » والوتد المجموع : « ١١٠١١ » والوتد المفروق : « ١٠١١٠ » وعلى ذلك يمكن تصور دائرة الطويل على الوضع التالي :




فإذا بدأنا من الوتد المجموع الذي يليه سبب خفيف لا الذي يليه سبب ثقيل كان لنا وزن الطويل الذي هو :

فاعلاتن فاعلاتن فاعلاتن


٤ - دائرة المريخ «المتشبه» :

وهذه الدائرة تتكون من سبعين خفيفين فوقت بمجموع مكررة مرتين، ثم سبعين خفيفين فوقت مفروقة مرة واحدة هكذا :



٥ - دائرة المتقارب «المتفق» .

وهذه الدائرة تتألف من وتد مجموع فسبب خفيف مكرر مرات  
مكذا .



وهذه الدائرة يتكون منها بحران فقط ما . المتقارب والمتدارك .

فإذا بدأنا من وتد مجموع فسبب خفيف كان لنا بحر المتقارب الذي وزنه .

فعولن فعولن فعولن فعولن

وإذا بدأنا من سبب خفيف فوتد مجموع فإننا نحصل على بحر المتدارك  
والذي وزنه .

فاعلن فاعلن فاعلن فاعلن

## \*Əruzun işlək və qeyri-işlək rüknləri\*

**\*Yüngül səbəb\*** - (səbəbi-xəfif) - bir hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gül, söz, qəm və s.

**\*Ağır səbəb\*** - (səbəbi-səqil) - iki hərəkəli hərfin birləşməsi - dərə, nəvə, səsi və s.

**\*Orta səbəb\*** - (səbəbi-mütəvəssit) - bir hərəkəli və iki hərəkəsiz hərfin birləşməsi - yâr, şâh, cân, dərd, fərq, məst və s.

**\*Yanaşı vətəd\*** (vətədi-məcmu) - İki hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gələr, cəfâ, sədəf, təmiz və s.

**\*Aralı vətəd\*** (vətədi-məfruq) - Bir hərəkəli bir hərəkəsiz və bir hərəkəli hərfin birləşməsi - bəlkə, kilsə, xütbə və s.

**\*Cəm vətəd\*** (vətədi-müctəme') - İki hərəkəli və iki hərəkəsiz hərfin birləşməsi - kənâr, cəhân, kitâb, ələst və s.

**\*Kiçik fasılə\*** (fasileyi-suğra) - Üç hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gələrəm, kədərin və s.

**\*Böyük fasılə\*** (fasileyi-kübra) - Dörd hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - hərəkətin, kədərimiz və s.

**\*Ən böyük fasılə\*** (fasileyi-üzma) - Beş hərəkəli və bir hərəkəsiz hərfin birləşməsi - gözə gələcək, yaranacağam və s.

**İstinad: Qeys ər-Razi "Kitabül kafi fil əruzeyn vəl qəvafi"**

## **Əruz vəznində işlənməyən qədim fars bəhrləri**

**Bəhri-Əriz: MəfA' İlün fə'Ulün məfA' İlün fə'Ulün**

**Bəhri-Əmiq: FA'ilün fA'ilAtün fA'ilün fA'ilAtün**

**Bəhri-Sərim: MəfA' İlün fA'ilAtün fA'ilAtün**

**Bəhri-Kəbir: Məf'UlAtü məf'UlAtü müstəf'ilün**

**Bəhri-Bədil: Müstəf'ilün müstəf'ilün fA'ilAtün**

**Bəhri-Qəlib: FA'ilAtün fA'ilAtün məfA' İlün**

**Bəhri-Həmid: Məf'UlAtü müstəf'ilün məf'UlAtü**

**Bəhri-Səgir: Müstəf'ilün fA'ilAtün müstəf'ilün**

**Bəhri-Əsəmm: FA'ilAtün məfA' İlün fA'ilAtün**

**Bəhri-Səlim: Müstəf'ilün məf'UlAtü məf'UlAtü**

**Bəhri-Həmim: FA'ilAtün müstəf'ilün müstəf'ilün**

**Bəhri-Mə'kus: FA'ilAtün məf'UlAtü müstəf'ilün**

**Bəhri-Mühməl: FA'ilAtün məfA' İlün müstəf'ilün**

**Bəhri-Mübhəm: Müstəf'ilün fA'ilAtün məf'UlAtü**

**Bəhri-Əxrəs: Müstəf'ilün fA'ilAtün məfA' İlün**

**Bəhri-Müstə'məl: Məf'UlAtü müstəf'ilün fA'ilAtün**

**Bəhri-Mənsu': MəfA' İlün müstəf'ilün fA'ilAtün**

**Bəhri-Müsəttər: Müstəf'ilün məfA' İlün fA'ilAtün**

**Bəhri-Müəmməm: Məf'UlAtü fA'ilAtün müstəf'ilün**

**Bəhri-Qate': Müstəf'ilün məf'UlAtü fA'ilAtün**

**Bəhri-Bais: MəfA' İlün fA'ilAtün müstəf'ilün**

**Bəhri-Müştərək: fA'ilAtün müstəf'ilün məfA' İlün**

**Bəhri-Müəyyən: FA'ilAtün müstəf'ilün məf'UlAtü**

**Bəhri-Hərim: MəfA' İlün məfA' İlün fA'ilAtün**



**Mənbə: Əkrəm Cəfər - Azərbaycan Əruzu kitabı**

## Babul-Zihaf (Əruz vəzni dərsliyindən)

### Qəbz (قبض)

Sözün lügəti mə'nası ələ almaq, tutmaqdır. Terminoloji mənada qisası fə'Ulün və məfA'llün təf'ilələrini fə'Ulü və məfA'ilün təf'ilələrinə döndərməkdir; əruz dililə desək, qəbz - fə'Ulün və məfA'llün əsli təf'ilələrinin beşinci hərflərini, yə'ni fə'Ulündən (ن), məfA'llün (ي) hərfini atıb, birincini fə'Ulü , ikincini məfA'ilün şəklinə salmaqdır. Bu yolla əmələ gələn təf'ilələrə məqbuza ( alınmış ) deyilir. Bu təf'ilələrin hərəsindən bir hərf alınmışdır.

**Qeyd:** Bir təf'ilə vücudunda vətəd başdadısa, zihaf beşinci və yeddinci hərflərə tətbiq olunur.

**Nümunə:** Fə'Ulün (فعلن) və MəfA'llün (مفعلن) təf'ilələrində vətəd başda olduğu üçün, zihaf nun (ن) və yə (ي) hərflərinə tətbiq olunur

**Fə'Ulün = Fə'Ulü**

**MəfA'llün = MəfA'ilün**

**SONU (yə) məddiyılə bitən sözlərə  
bir neçə nümunə:**

təkbîr - تَكْبِير

təfsîr - تَفْسِير

tə'sîr - تَأْثِير

təqdîr - تَقْدِير

tədbîr - تَدْبِير

tə'bîr - تَعْبِير

təkfîr - تَكْفِير

tə'mîr - تَعْمِير

**Qeyd: Bu sözlərin son hecasında qeyri-ixtiyari uzanma olduğu üçün klassik ədəbiyyat nümunələrində belə sözləri qısaldaraq istifadə etmək icazəli deyil.**

**Sonu - ن** nun hərfiyə bitən və son hecasında əlif məddi olan kəlmələr. Bu kəlmələrin son hecasındakı "a" saiti uzun oxunur. Klassik ədəbiyyatda bu sözləri qısaldaraq istifadə etmək icazəli deyil.

**sultân** - سلطان

**meydân** - میدان

**îmân** - ایمان

**qurbân** - قربان

**insân** - انسان

**ehsân** - احسان

**dîvân** - دیوان

**şeytân** - شیطان

**üsyân** - عصیان

**bürhân** - بُرهان

**hüsârân** - خسراں

**imkân** - امکان

**şükârân** - شکران

**âzân** - اذان

**e'lân** - اعلان

**tûfân** - طوفان

**zindân** - زندان

Təf'ilənin adı: MəfA'ilAn  
(مفاعل ان)

Quruluşca dördhecalı,  
birinci heca qısa, ikinci  
- uzun, üçüncü - qısa,  
dördüncü ikiqat uzun;  
düzəltmə təf'ilədir;  
adı MəfA'ilündən  
məqbus-müsbağ,  
müstəf'ilündən -  
məxbun-müzal,  
mütəf'A'ilündən -  
mövqus-müzal;  
Azərbaycan əruzunda adı:  
uzun MəfA'ilün, vəzni:  
qələmnücân

Təf'iləyə nümunə söz:  
ümid(i)gâh, rəfiqi-cân və s.

Tərtib: Ümid Sadə (İstinad  
- Əkrəm Cəfər, Azərbaycan  
əruzu kitabı)

Təf'ilənin adı: MəfA'ilAn  
(مفاعيل ان)

Quruluşca dördhecalı,  
birinci heca qısa, ikinci  
və üçüncü hecalar uzun,  
dördüncü heca ikiqat uzun;  
düzəltmə təf'ilədir; adı  
MəfA'ilündən - müsbağ;  
Azərbaycan əruzunda  
adı: uzun həzəc, vəzni  
qələmdilcân

Təf'iləyə nümunə söz:  
ümidim vâr, xəyânətkâr və  
s.

Tərtib: Ümid Sadə (İstinad  
- Əkrəm Cəfər Azərbaycan  
əruzu kitabı )

Təf'ilənin adı : MəfA'il  
(مفاعيل)

Quruluşca üç hecalı,  
birinci heca qısa, ikinci  
heca uzun, üçüncü -  
ikiqat uzun; düzəltmə  
təf'ilədir; adı MəfA'ilündən  
- məqsur, müfA'elətündən  
- mənqus, məf'UlAtündən  
- məxbun-mövquf,  
Azərbaycan əruzunda  
adı: lümə həzəz, vəzni :  
qələmcân

Təf'iləyə nümunə: vəfâdâr,  
şəhîdân, qəribân və s.

Tərtib: Ümid Sadə  
(İstinad - Əkrəm Cəfər,  
Azərbaycan Əruzu kitabı)

## ƏRUZ VƏZNİ DƏRSLƏRİ

## ZAİD HƏRFLƏR

Zaid (əlavə hərflər) hərflər kəlimənin əvvəlində, ortasında və sonunda istifadə olunur.

Aşağıdakı hərfləri kəlimənin qəlibinə uyğun əlavə etmək olar:

ا، ئ، س، م، ن، و، ھ، ي (həmzə) ٰ

1. Həmzə (ا) sadəcə kəlimə əvvəlində zaid olur.

أَفْكَار - (ا)  
إِخْرَاج - (ا)

2. Əlif (ا) kəlimə içində uzun (â) səsini ifadə etmək üçün istifadə olunur.

مَاھِر - (ماھر)  
مُخَابِر - (مُخَابِر)

3. Tə (ت) kəlimə əvvəlində, ortasında və sonunda zaid olur.

تَشْكِيل - (تَشْكِيل)  
إِنْتِظَار - (إِنْتِظَار)  
شِكَائِيَّة - (شِكَائِيَّة)

4. Sin (س) (ist, must) səs qrupuyla başlayan kəlimələrdə zaid hərf olur.

مُسْتَقْبَل - (mustəqbəl)  
اسْتِشْفَاقاً - (istişqal)

5. Mim (م) hərfi sadəcə kəlimə əvvəlində zaid hərf olur.

مَعْلُوم - (mə'lüm)  
مَحْكُوم - (məhkəmə)

6. Nun (ن) hərfi (in, mun) səs qruplarıyla başlayan kəlmələrdə əvvəldə, (an) ilə bitən kəlmələrdə isə sonda zaid olur.

انْكِسَار - (inkisâr)  
مُنْكَسِر - (munkəsir)  
عِرْفَان - (irfân)

7. Vav (و) hərfi əsasən kəlimə içində uzun (û) səsini ifadə etdikdə zaid olur.

مَعْلُوم - (mə'lüm)  
مَظْلُوم - (məzlüm)  
حُقُوق - (hüqûq)

8. Hə (ھ) hərfi kəlimə sonunda Ərəbcədəki qapalı "tə" hərfi yerinə istifadə olunanda zaid olur.

مَذْرَسَه - (mədrəsə)  
كِتَابَه - (kitâbə)  
زَرْبَه - (zərbə)

9. Yə (ي) hərfi kəlimə içində uzun (î) səsini ifadə etdikdə zaid olur.

تَغْلِيم - (ta'lîm)  
فَقِير - (fəqîr)  
كَبِير - (kâbir)

## \*CİNAS\*

Bəlağət elmində bədi' sən'ətlərdən biri olub "mühəssənati-ləfziyyə" (ləfzi gözəlləşdiricilərdən) olan cinas lügətdə - bənzəmək, bənzətmək mənasında olub, adəbi termin olaraq tələffüzləri eyni, mənaları fərqli olan sözlərin nəzəm və nəsrda istifadə olunaraq, söz sən'ətinin aydın şəkildə ifadə edir.

Bəlağət kitablarında cinas mövzusunun ixtilaflı tərefləri olsa da bu sən'ətin özüne məxsus sınıfları vardır. Cinas əsasən iki növdən təşkil tapır.

- 1.Cinasi-tam ( tam cinas yaxud kamil cinas)
- 2.Cinasi-ğeyri-tam yaxud cinasi-natamam ( naqis cinas)

Bu iki cinas növü özləri də növlərə ayrılır.

1.Cinasi-tam: iki sözün hərfərinin növ, say, hərəkə və sira baxımından eyni olmasına yaranır.

Tam cinasda hər iki söz də eyni növdən (yəni isim və ya feildən) ibarətdirsə, cinasi-mümasil adlanır. Eyni növdən deyil, fərqli növdəndirsə, cinasi-müstəvfa adlanır. Cinası meydana gətirən lafz iki sözdən yaranarsa, cinasi-mürəkkəb adlanar.

1) Cinasi-mümasil: (Eyni cür səslənən, kəlimə növləri eyni olan)

Nümunə beyt:

(Fədai)

"Bir əməl qıl dəstə pâyın var ikən

Ömrən dəstində payın var ikən."

Bu beytde birinci misradakı pâyın (ayağın) kəliməsi ilə payın (hissə) kəliməsi arasında cinasi-mümasil vardır. Hər iki qəfiyə isimdir.

2) Cinasi-müstəvfa: (Eyni cür səslənən fəqət kəlimə növləri fərqli olan)

Nümunə beyt:

(Ümid Sade)

Səndən səvâ dilərmi könlə sənəcə \*gül\* görüm?

Ağlatma, ağlayıb bu qədər qalbi \*gül\*, görüm!

Birinci misradada işlənən "gül" sözü isə feildir. Bu iki kəlmə arasında cinasi-müstəvfa vardır.

3) Cinasi-mürəkkəb:

Cinasi-mürəkkəb özü də üç yerə ayrıılır; (cinasi-mütəşabih, cinasi-məfruq, cinasi-mərfu)

Nümunə beyt:

(Ümid Sade)

Eşqin nə dardı vâr axı hicrânu olmasa?

Ânim gözəldi ömr(i)də hicr ânı olmasa.

Birinci misradakı hicrânu kəliməsi ilə ikinci misradakı iki kəlimədən yaranan hicr ânı (ayrılıq anı) kəlimələri arasında mürəkkəb cinas vardır. Növ olaraq cinasi-mütəşabihdir.

2. Cinasi-ğeyri-tam; iki kəlimənin hərfərinin növü, sayı, hərəkə və ya sira baxımından fərqli olmasıdır.

1) Cinasi-müzari: (Hərf növləri fərqli olan)

Nümunə beyt:

(Ümid Sade)

Günâhə meyl edən âdəm dəlâlətin görməz

O qədri küfrə düşər kim, zəlâlətin görməz

Birinci misradakı dəlalət və zəlalət kəlmələri arasında naqis cinas vardır.

2) Cinasi-mərduf: (Hərf sayıları fərqli olan)

Nümunə beyt:

(Ümid Sade)

Nâlə əhlindən usanmış gecələr dâğ(i) dara

Vermişəm qalbimi gizlincə Xudâ, qəm-kədərə

Beytdəki dərə və kədərə sözlərinin hərf sayıları fərqli olduğuna görə naqis cinas sayılır.

3) Cinasi-mühərrəf: (Hərfli eyni, hərəkələri fərqli olan)

Nümunə beyt:

(Nəf'i)

"Şəhrin içində şöhrəti artar cəmâlinin,

Övsâf-i vərd-i ârizi vird-i zəbân olur."

İkinci misradada keçən vərd (gül) və vird (oxumaq) kəlimələri arasında cinasi-mühərrəf vardır.

4) Cinasi-qəlb: (Hərf sıraları fərqli olan)

Nümunə beyt:

(Süruri Qədim)

"Mûr kimi əmrinə qılımışdı itâet xəlqi-Rûm

Râm olubdur nitakim Mûsâya şeyx seyr-i mâr."

Birinci misradada "mûr (qarışqa)" və "Rûm (Rum xalqı)" kəlimələri ilə ikinci misradakı "râm (itaət edən)" və "mâr (ilan)" kəlimələri hərf sıralarının fərqli olmasına görə naqis cinasdır.

## **ƏRUZ VƏZNİNDE ƏSLİ VƏ TÖRƏMƏ TƏF'İLƏLƏRİN GENİŞ SİYAHISI**

**İSTİNAD: ƏKRƏM CƏFƏR, AZƏRBAYCAN ƏRUZU**

**TƏRTİBAT: ÜMİD SADƏ (ƏRUZ MÜƏLLİMİ)**

FA'ilü

Dilnüvə

FA'ilün

Dilqələm

Fəl

Dil

Fə'

Dil

Fə'əl

Qələm

Fə'il

Qələm

Fə'ilAn

NüvəcAn

Fə'ilAt

NüvəcAn

Fə'ilAtAn

NüvədilcAn

Fə'ilAtü

Nüvəpərdə

**FA'**

**cAn**

**FA'ələtün**

**Pərdəqələm**

**FA'ilAn**

**PərdəcAn**

**FA'ilAt**

**DilnütAn**

**FA'ilAtAn**

**DilqələmcAn**

**FA'ilAtü**

**Dilqələmnü**

**FA'ilAtün**

**Dilqələmdil**

**FA'iliyyAn**

**DilqələmcAn**

**FA'iliyyAtAn**

**DilqələmdilcAn**

**FA'iliyyətü**

**Dilqələmnüvə**

Məf'UlAtü

Dildilpərdə

Məf'Ulü

Dilpərdə

Məf'Ulün

Dildildil

Müstəf'ilAn

DilpərdəcAn

Müstəf'ilAt

DilpərdəcAn

Müstəf'ilAtAn

DildilqələmcAn

Müstəf'ilAtün

Dildilqələmdil

Müstəf'ilətün

DildilnÜvədil

Müstəf'ilü

DildilnÜvə

Müstəf'ilün

Dildilqələm

MütəfA'ilAn

MütəfA'ilAtün

MütəfA'ilün

Mütəfə'ilün

MüfA'elətün

MüfA'ilAtün

Müftə'ilAn

Müftə'ilAtün

Müftə'ilü

Müftə'ilün

NüvədilnücAn

Nüvədilqələmdil

Nüvədilqələm

Nüvənüvədil

Qələmnüvədil

Qələmqələmdil

PərdənücAn

Pərdəqələmdil

Pərdənüvə

Pərdəqələm

Fə'Ul

NücAn

Fə'UlAn

QələmcAn

Fə'UlAtü

Qələmpərdə

Fə'Ulü

Qələmнü

Fə'Ulün

Qələmdil

Fə'ül

Qələm

MəfA'ilAtü

Qələmqələmнü

MütəfA'ilü

Nüvədilnüvə

Müftə'ilAtAn

PərdəqələmcAn

Müftə'ilAtü

Pərdəqələmнü

Fə'ilAtün

Nüvədildil

Fə'ilətAn

NüvənütAn

Fə'ilətün

Nüvəqələm

Fə'iliyyAn

NüvədilcAn

Fə'iliyyAtün

Nüvədildildil

Fə'ilün

Nüvədil

Fə'lAn

DilcAn

Fə'lAtün

Dildildil

Fə'lü

Pərdə

Fə'lün

Dildil



Təf'ilənin adı : \*MəfA' İl\* (مفاعيل)

Quruluşca üç hecalı, birinci heca qısa, ikinci heca uzun,  
Üçüncü - ikiqat uzun; düzəltmə təf'ilədir; adı MəfA' İlündən  
- məqsur, müfA' elətündən - mənqus, məf' UIAtüdən -  
məxbun-mövquf, Azərbaycan əruzunda adı: lümə həzəz,  
vəzni : qələmcân

Təf'iləyə nümunə: vəfâdâr, şəhidân, qərîbân və s.

Tərtib: Ümid Sadə (İstinad - Əkrəm Cəfər, Azərbaycan  
Əruzu kitabı)



**Təf'ilənin adı: MəfA' İl An** (مفاعیلان)

Quruluşca dördhecalı, birinci heca qısa, ikinci və üçüncü hecalar uzun, dördüncü heca ikiqat uzun; düzəltmə təf'ilədir; adı MəfA' İlündən - müsbəğ;

Azərbaycan əruzunda adı: uzun həzəc, vəzni  
qələmdilcân

Təf'iləyə nümunə söz: Ümîdîm vâr, xəyâñətkâr və  
s.

**Tərtib: Ümid Sadə ( İstinad - Əkrəm Cəfər  
Azərbaycan əruzu kitabı )**

Bəhri-Müzare: Məf'Ulü fA'ilAtü məfA' İlü fA'ilün

مفعول فاعلات مفاعيل فاعلن

(Dördböülü sıniq açıq naqis müzare)

"Müzarei-müsəmməni-əxrəbi-məkfufi-məhzuf"

Əxrəb - Məf'Ulü

Məkfuf - FA'ilAtü və MəfA' İlü

Məhzuf - FA'ilün

Müsəmmən - səkkizli yaxud səkkizlik , çünkü ərəb əruzunda vəzn vahidi beyt sayılır, belə beytdə də səkkiz təf'ilə olur.

Xərb - sözün lügəti mə'nası dağıtmaq, xaraba qoymaq [deməkdir.Terminoloji](#) mə'nada qisası MəfA'llün təf'iləsini Məf'Ulü təf'iləsinə [döndərməkdir.Bunun](#) üçün xərm və kəff zihaflarına da ehtiyac [vardır.Xərm](#) zihafı ilə təf'ilənin ilk cüz'ü "Mə" kəff zihafı ilə təf'ilənin son hərfi "n" [atılır.Beləliklə](#), MəfA'llün təf'iləsindən FA'llü [galır.Bu](#) da öz vəznində olan Məf'Ulü təf'iləsi ilə əvəz [edilir.Yə](#)'ni - FA'llü = Məf'Ulü

Kəff - sözün lügəti mə'nası açıq qoymaq [deməkdir.Terminoloji](#) mə'nada qisası MəfA'llün, FA'ilAtün , Müstəf'ilün təf'ilələrini MəfA'llü, FA'ilAtü, Müstəf'ilü təf'ilələrinə [döndərməkdir.Əruz](#) dililə desək, adı çəkilən təf'ilələrin sonu yüngül səbəblə olan yeddihərfli əsli təfilələrin yeddinci hərəkəsiz hərfini (n) atmaqdır.

Həzf - sözün lügəti mə'nası atmaq, çıxarıb tullamaq deməkdir. Terminoloji mə'nada qisası Fə'Ulün, MəfA'llün, FA'ilAtün təf'ilələrini Fə'əl, FA'ilün, Fə'Ulün təf'ilələrinə döndərməkdir. Son cüz'ü yüngül səbəb olan əsli təf'ilələrin səbəbi atılır. Yə'ni Fə'Ulün - Fə'U, MəfA'llün - MəfA'i, FA'ilAtün - FA'ilA olaraq şəkillənir. Bunlar da öz vəzninə Fə'U = Fə'əl, MəfA'i = Fə'Ulün, FA'ilA = FA'ilün təf'iləsinə bərabər olur.

## **Tərtib: Ümid Sadə**

**Əl-Mühəssinâtul-mə'nəviyyə**

## **Ət-tibâqu (Tibaq)**

Lügətdə - iki şeyin eyni sırada toplanması deməkdir. Tibaq - ərəblərin (Dəvə arxa ayağının dırnağını ön ayağının dırnağı yerinə qoydu) sözlərindən alınmışdır.

Terminoloji mənada tibaq - iki ziddi - yəni mənaları bir-birinin əksi olan iki sözü ziddlikləri fərqli şəkillərdə olsa da, bir cümlədə bir araya gətirməkdir. Bu sənətə - təzad, mütəbəqət, tətbiq, təkafu adları da verilmişdir. Bu kəlimələrdən biri ziddliyi, ikisi uyğunluğu, sonuncusu da küfür (dəng) olmayı ifadə edər. Mənaları açıqlayıb ortaya çıxarmaqda əsasi və hüsni üslubdur. Çünkü əşya ziddiyə ortaya çıxar.

Tibaq sənəti müxtəliflik baxımından iki qismə ayrıılır:

- a) Mütəcânis
- b) Qeyri-mütəcânis

**Tərtibat: Ümid Sadə**

## Nümunələr

a. Mütəcənis tibaq: iki isim, iki fe'l və ya iki hərf arasında olur:

1) İki isim arasındaki tibaq nümunəsi:

Həmid surəsi, ayə 3

هُوَ الْأَوَّلُ وَالْآخِرُ وَالظَّاهِرُ وَالبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ

(O, ilkdir və sondur; zahirdir və batindir.)

Burada **الأَوَّلُ** (ilk, əvvəl) və **الْآخِرُ** (son, axır);

**zahir** (الظَّاهِرُ) və **batin** (البَاطِنُ) isimləri arasında mütəcanis tibaq vardır.

2) İki fe'l arasındaki tibaq nümunəsi:

Nəcm surəsi, ayə 43

وَأَنَّهُ هُوَ أَصْحَاحٌ وَأَبْكَى

(Şübhəsiz O, həm güldürən, həm də ağladandır.)

Ayədə **أَصْحَاحٌ** (güldürdü) və **أَبْكَى** (ağlatdı) fe'lləri arasında mütəcənis tibaq vardır.

**Tərtibat: Ümid Sadə**

## Nümunələr

3) İki hərf arasındaki tibaq nümunəsi:

Bəqərə surəsi, ayə 228

وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَغْرُوفِ

(Qadınların da ürfə görə vəzifələri qədər haqları da vardır.)

Ayadəki **عَلَيْهِنَّ və لَهُنَّ** hərfləri arasında mütəcanis tibaq vardır.

b. Qeyri-mütəcənəs tibaq: İsim və fe'l kimi zidd iki növ arasında olur.

Ənam surəsi, ayə 122

أَوْمَنْ كَانَ مَيْتًا فَأَخْيَيْتَهُ

(Ölü ikən diriltdiyimiz...kimi olurmu?)

Ayadəki **مَيْتًا** (ölü) ilə **خَيَيْتَهُ** (diriltdik) sözləri arasında geyri-mütəcənəs tibaq vardır. Çünkü hər iki söz bir-birinin ziddi olmağıyla bərabər, həm də birincisi isim, ikinci fe'ldir.

**Tərtibat: Ümid Sadə**

## \*Əl-Mühəssinâtul-ləfziyyə\*

### \*Səc\*

\*Səci\* kəlməsi lügətdə, göyərçin və qumrunun eyni tərzdə səsini təkrarlayaraq ötməsidir. Çünkü quşların çıxarmış olduğu səslərin sonları bir-birinə bənzər. Buna \*təscî\* də deyilir. Ədəbi sən'ət olaraq, səci; mənsur bir ibarədə, cümlə ya da cümlədən kiçik kəlmələrin sonunda işlənən kəlimələrin qafiyə olacaq şəkildə tərtiblənməsidir. Yəni nəsrdə, iki fasılənin bir hərfdə ittifaq etməsidir. Nəsrdə - səci, nəzmdə qafiyə kimidir. Səci şeirdə də var olub, söylənən sözün zövqlə dinlənməsi və asan əzbərlənməsi, eyni zamanda gözəl bir səs ahəngi yaratması baxımından önemlidir.

Qur'ani-Kərimdə yer alan hərf ittifaqına da səci deyilib, deyilməməsində ixtilaf vardır. Köhnə bəlağət alımları, səcin yerində işlənməsi şərtiyələ bir bəlağət sən'əti olduğunu qəbul etmişlərdir. İslamın ilk dönəmlərində və Abbasi dönəmi Ərəb ədəbiyyatında, səcinin qəsdən deyil də yeri gəldikcə öz-özündən istifadə olunduğu görülməkdədir. Xüsusilə o dövrə aid qarşılıqlı dostyana yazışmalarda; təbrik, taziyə və hansısa bir münasibətlə əlaqədar yazılan məktublarda bu sən'ətin örnəklərinə rast gəlinir.

### Səcinin qismləri:

Səcinin bir çox növləri vardır. Bunlardan bir qismi nəsr və nəzmdə, bir qismi də ancaq nəzmdə olur.

1. \*Murassa səci\* - buna \*tərsi\* də deyilir. İki cümlə və ya misrada yer alan ləfzlərin, ləfz, vəzn və rəvi baxımından hər birinin bir-birilərinə bərabər olmasıdır.

Nümunə: \*Sözlərim övsâfiniza münbəsir, gözlərim əltâfiniza müntəzirdir\*

Bu cümlədə hər iki tərəf kəlimə, vəzn və qafiyə baxımından bir-birinə bərabərdir.

2. \*Mütəvazi səci\* - cümlələrin son kəlməsi olan fasılələrin vəzn və rəvi yönündən eyni olmasıdır.

Nümunə: (1) \*Məktubunuz vâsil, məâlindən məsərrət hâsil oldu\* ibarəsindən vâsil və hâsil həm vəzn, həm də rəvî baxımından bir-birinə uyğundur.

Nümunə: (2) \*Hər eşq dâvâsını edən âşıq olmaz və hər məhəbbətdən dəm vuran sâdiq olmaz.\* Bu cümlədə keçən âşıq və sâdiq kəlimələri həm vəzn, həm də rəvî baxımından bir-birinə uyğundur.

3. \*Məştûr səci\* təştîr olaraq da adlandırılır. Bu cür səci sadəcə şə'rə xasdır. Beytə daxil olan misralardan hər birinin digərinə müxalif bir qafiyəyə sahib olmasıdır. Bu növ - ərəb şeirlərinə xasdır.

4. \*Mütarraf səci\* səcii təşkil edən kəlimələr arasında rəvi (son hərf) baxımından eyni, vəzncə fərqli olmasıdır.

Nümunə: \*Səcii mütarraflar rəvî e'tibâriyla bir, vəzn e'tibâriyla müşŷayirdir\* cümləsindəki \*bir\* ilə \*müŷayir\* kəlimələri vəznə görə uyğun deyildirlər. Ancaq rəvî baxımından bir-birinə uyğundurlar.

5. \*Mütəvâzin səci\* səcii təşkil edən kəlimələr arasında vəzn baxımından uyğunluq olub, qafiyə tərəfindən ixtilaf olmasıdır. Bu növdə ərəb şeirlərinə xasdır.

## Kəlimələrin düzgün yazılışı

Yanlış **X**

Şə'm **X**

Cə'm **X**

Sü'ni **X**

Bi'dət **X**

Doğru **✓**

Şəm' - شع

Cəm' - جمع

Sün'i - صنعي

Bid'ət - بدعهت

## Kəlimələrin düzgün yazılışı

Yanlış **X**

Yə'qin **X**

Qə'bul **X**

Növ **X**

Də'fə **X**

Doğru **✓**

Yəqîn - يقين

Qəbûl - قبول

Növ' - نوع

Dəfə - دفعه

Kəlimələrin düzgün yazılışı

Yanlış **X**

Doğru **✓**

Bazar **X**

بازار - Bâzâr

Şirin **X**

شیرین - Şîrîn

Mizan **X**

میزان - Mîzân

Əhv **X**

عفو - Əfv

## Kəlimələrin düzgün yazılışı

Yanlış **X**

Doğru **✓**

Rəcət **X**

Rəc'ət - رجعت

Mərifət **X**

Mə'rifət - معرفت

Qur'an **X**

Qur'ân - قرآن

Cü'rət **X**

Cür'ət - جُرأة



Təf'ilələrin sxematik şəkli

Fə'ilAtün - فعلتن

Nüvədildil, nüqələmdil



**Təf'ilələrin sxematik şəkli**

**Müstəf'ilün - مستفعلن**

**Dildilqələm, dilpərdədil**



**Təf'ilələrin sxematik şəkli**

**Məf'UlAtü - مفعولات**

**Dildilpərdə, dildildilnü**



Təf'ilələrin sxematik şəkli

Məf'Ulü - مفعول

Dilpərdə, dildilnү

\*Bir neçə təf'ilənin ritmik simmetriyası\*

1) \*MəfA'İlün\* təf'iləsinin dörd ritmik simmetriyası var.

1. MəfA'İlün - 'İlünMəfA - Müstəf'İlün
2. MəfA'İlün - lünMəfA'i - FA'ilAtün
3. MəfA'İlün - fA'İlünMə - Məf'UlAtü
4. MəfA'İlün - İlünMəfA' - Müstəf'ilAn

2) \*MəfA'ilün\* təf'iləsinin iki ritmik simmetriyası var.

1. MəfA'ilün - lünMəfA'i - FA'ilAtü
2. MəfA'ilün - ilünMəfA' - MəfA'ilAn

3) \*FA'ilAtün\* təf'iləsinin dörd ritmik simmetriyası var.

1. FA'ilAtün - tünfA'ilA - Müstəf'İlün
2. FA'ilAtün - IAtünfA'i - Məf'UlAtü
3. FA'ilAtün - 'ilAtünfA - MəfA'İlün
4. FA'ilAtün - ilAtünfA' - MəfA'İlAn

4) \*Fə'ilAtün\* təf'iləsinin üç ritmik simmetriyası var.

1. Fə'ilAtün - tünfə'ilA - Müftə'İlün
2. Fə'ilAtün - IAtünfə'i - Müstəf'ilü
3. Fə'ilAtün - ilAtünfə' - MəfA'İlün

5) \*FA'ilün\* təf'iləsinin üç ritmik simmetriyası var.

1. FA'ilün - lünfA'i - Məf'Ulü
2. FA'ilün - 'ilünfA - Fə'Ulün
3. FA'ilün - ilünfA' - Fə'UlAn

6) \*Fə'Ulün\* təf'iləsinin üç ritmik simmetriyası var.

1. Fə'Ulün - lünfə'U - FA'ilün
2. Fə'Ulün - Ulünfə' - Məf'Ulün
3. Fə'Ulün - 'Ulünfə - Məf'Ulü

7) \*Məf'Ulü\* təf'iləsinin üç ritmik simmetriyası var.

1. Məf'Ulü - lüMəf'U - Fə'Ulün
2. Məf'Ulü - 'UlüMəf - FA'ilün
3. Məf'Ulü - UlüMəf' - FA'ilAn

8) \*MütəfA'ilün\* təf'iləsinin dörd ritmik simmetriyası var.

1. MütəfA'ilün - lünMütəfA'i - Müftə'İlAtü,
2. MütəfA'ilün - 'ilünMütəfA - Müf'A'ələtün
3. MütəfA'ilün - fA'ilünMütə - FA'iliyyətü
4. MütəfA'ilün - tefA'ilünMü - MəfA'ilAtü

9) \*Müftə'ilün\* təf'iləsinin iki ritmik simmetriyası var.

1. Müftə'ilün - lünMüftə'i - Müstəf'ilü
2. Müftə'ilün - 'ilünmüftə - MəfA'İlü

10) \*Müstəf'İlün\* təf'iləsinin üç ritmik simmetriyası var.

1. Müstəf'İlün - lünMüstəf'i - Məf'UlAtü
2. Müstəf'İlün - 'ilünMüstəf - MəfA'İlün
3. Müstəf'İlün - ilünMüstəf' - MəfA'İlAn

11) \*Məf'UlAtü\* təf'iləsinin dörd ritmik simmetriyası var.

1. Məf'UlAtü - tüMəf'UlA - MəfA'İlün
2. Məf'UlAtü - IAtüMəf'U - FA'ilAtün
3. Məf'UlAtü - 'UlAtüMəf - Müstəf'İlün
4. Məf'UlAtü - UlAtüMəf' - Müstəf'ilAn

12) \*MüfA'ələtün\* təf'iləsinin üç ritmik simmetriyası var.

1. MüfA'ələtün - tüMüfA'ələ - FA'iliyyətü
2. MüfA'ələtün - 'ələtünMüfA - MütəfA'ilün
3. MüfA'ələtün - ələtünMüfA' - MütəfA'ilAn

**Həzəc bəhrinin  
Azərbaycan əruzunda və şe'rində  
işlənən növlərinin  
məcmusu**

1. MəfA'ılün<sup>4</sup>
2. MəfA'ılün<sup>3</sup> MəfA'ılıü
3. MəfA'ılün<sup>3</sup> MəfA'ıIAn
4. MəfA'ılün<sup>2</sup> Fə'Ulün
5. MəfA'ılün<sup>2</sup> Fə'Ulü
6. MəfA'ılün<sup>2</sup> MəfA'ıI (Fə'UIAn)
7. MəfA'ılün<sup>2</sup>
8. MəfA'ılün MəfA'ılıü
9. MəfA'ılün MəfA'ıIAn
10. (MəfA'ılün Fə'Ulün)<sup>2</sup>
11. MəfA'ılün Fə'Ulün MəfA'ılün Fə'Ulü
12. MəfA'ılün Fə'Ulün MəfA'ılün MəfA'ıI (Fə'UIAn)
13. MəfA'ılün Fə'Ulün
14. MəfA'ılün Fə'Ulü
15. MəfA'ılün MəfA'ıI (Fə'UIAn)
16. MəfA'ılün<sup>4</sup>
17. MəfA'ılün<sup>3</sup> MəfA'ılıü
18. MəfA'ılün<sup>3</sup> MəfA'ıIAn

19. MəfA'ilün<sup>2</sup>

20. MəfA'ilün MəfA'ilü

21. MəfA'ilün MəfA'ilAn

22. Məf'Ulü MəfA' İlü<sup>2</sup> Fə'Ulün

23. Məf'Ulü MəfA' İlü<sup>2</sup> Fə'Ulü

24. Məf'Ulü MəfA' İlü<sup>2</sup> MəfA' İl (Fə'UlAn)

25. (Məf'Ulü MəfA' İlün)<sup>2</sup>

26. Məf'Ulü MəfA' İlün Məf'Ulü MəfA' İlü

27. Məf'Ulü MəfA' İlün Məf'Ulü MəfA' İlAn

28. Məf'Ulü MəfA' İlün

29. Məf'Ulü MəfA' İlü

30. Məf'Ulü MəfA' İlAn

31. Məf'Ulü MəfA' ilün Fə'Ulün

32. Məf'Ulü MəfA' ilün Fə'Ulü

33. Məf'Ulü MəfA'ilün MəfA' İl (Fə'UlAn)

34. Məf'Ulün FA'ilün Fə'Ulün

35. Məf'Ulün FA'ilün Fə'Ulü

36. Məf'Ulün FA'ilün MəfA' İl (Fə'UlAn)

37. Məf'Ulü MəfA' İlü Fə'Ulün

38. Məf'Ulü MəfA' İlü Fə'Ulü

39. Məf'Ulü MəfA' İlü MəfA' İl (Fə'UlAn)

40. Məf'Ulü MəfA' İlün Məf'Ulü Fə'əl

41. Məf'Ulü MəfA' İlün Məf'Ulü Fə'Ul

42. Məf'Ulü Fə'Ulün

43. Məf'Ulü Fə'Ulü

44. Məf'Ulü MəfA' İl (Fə'UlAn)

45. (FA'ilün MəfA' İlün)<sup>2</sup>

46. FA'ilün MəfA' İlün FA'ilün MəfA' İlü

47. FA'ilün MəfA' İlün FA'ilün MəfA' İlAn

Tərtib etdi: Ümid Sadə

**Ərəb əruzuna aid olan Təvil bəhrinə nümunə:**

**Onu da qeyd edim ki sxemin son təf'iləsi məqbuzdu.**

**MəfA' İlün əslı təf'iləsi qəbz zihafı vasitəsilə  
MəfA'ilün düzəltmə təf'iləsinə çevrilib...**

**Fə'Ulün məfA' İlün fə'Ulün məfA'ilün  
Fə'Ulün məfA' İlün fə'Ulün məfA'ilün**

وَ مَنْ هَابَ أَسْبَابَ الْمَنَابِ يَنْلَهُ  
وَ إِنْ يَرْقَ أَسْبَابَ السَّمَاءِ بِسُلْمٍ

**Təfilə bölünməsi:**

وَ مَنْ هَا بَأْسٌ بَا بَلْ مَنَا يَا يَنْلَهُ  
وَ إِنْ يَرْقَ أَسْنٌ بَا بِسْ سَمَا ٰ بِسُلْ لَمٍ

**Vəzni:**

فَعُولَن - مفَاعِيلَن - فَعُولَن - مفَاعِلن  
فَعُولَن - مفَاعِيلَن - فَعُولَن - مفَاعِلن

## **Ərəb əruzunun bəhləri**

Ərəb əruzunun bəhləri on altıdır:

- 1.Təvil (əsas qəlibi - Fə'Ulün)
- 2.Mədid (əsas qəlibi - FA'lAtün)
- 3.Bəsit (əsas qəlibi - Müstəfilün)
- 4.Vafir (əsas qəlibi - MüfA'ələtün)
- 5.Kamil (əsas qəlibi - MütafA'ilün)
- 6.Həzəc (əsas qəlibi - MəfA'ilün)
- 7.Rəcəz (əsas qəlibi - Müstəfilün)
- 8.Rəməl (əsas qəlibi - FA'lAtün)
- 9.Səri' (əsas qəlibi - Müftəilün)
- 10.Münsərih (əsas qəlibi - Müstəfilün)
- 11.Xəfif (əsas qəlibi - FA'lAtün)
- 12.Müzare (əsas qəlibi - MəfA'ilün)
- 13.Müqtəzəb (əsas qəlibi - MəfUlAtü)
- 14.Müctəs (əsas qəlibi - Müstəfilün)
- 15.Mütəqarib (əsas qəlibi - Fa'Ulün)
- 16.Mütədarik (əsas qəlibi - FA'ilün)

## **Fars və Tacik əruzunun bəhləri**

Fars və Tacik əruzunun bəhləri on dörddür:

- 1.Həzəc
- 2.Rəcəz
- 3.Rəməl
- 4.Münsərih
- 5.Müzare
- 6.Müqtəzəb
- 7.Müctəs
- 8.Səri'
- 9.Cədид (Ğərib)
- 10.Qərib
- 11.Xəfif
- 12.Müşakıl
- 13.Mütəqarib
- 14.Mütədarik

## **Özbək əruzunun bəhləri**

Özbək əruzunun bəhləri on üçdür:

- 1.Həzəc
- 2.Rəməl
- 3.Müzare
- 4.Mütəqarib
- 5.Müctəs
- 6.Xəfif
- 7.Münsərih
- 8.Rəcəz
- 9.Səri'
- 10.Mütədarik
- 11.Kamil
- 12.Təvil
- 13.Müşakıl

## **Türk əruzunun bəhləri**

Türk əruzunun bəhləri on birdir:

- 1.Həzəc
- 2.Rəməl
- 3.Rəcəz
- 4.Müzare
- 5.Müctəs
- 6.Xəfif
- 7.Səri'
- 8.Mütəqarib
- 9.Münsərih
- 10.Kamil
- 11.Vafir

## **Azərbaycan əruzunun bəhləri**

Azərbaycan əruzunun bəhləri on ikidir:

- 1.Həzəc
- 2.Rəməl
- 3.Münsərih
- 4.Rəcəz
- 5.Müzare
- 6.Müctəs
- 7.Xəfif
- 8.Mütədarik
- 9.Mütəqarib
- 10.Kamil
- 11.Səri'
- 12.Müqtəzəb

# Azərbaycan əruzu

Tərtib: Ümid Sadə

1

Müstəf'ilün müstəf'ilün müstəf'ilün müstəf'ilün

2

Müstəf'ilün müstəf'ilün

3

Müftə'ilün məfA'ilün müftə'ilün məfA'ilün

4

Müftə'ilün məfA'ilün

5

MəfA'ilün müftə'ilün

6

Müftə'ilün müftə'ilün müftə'ilAtün

7

MufA'ilAtün müfA'ilAtün

R

Ə

C

Ə

Z

## Azərbaycan əruzu

01

M  
Ü  
N  
S  
Ə  
R  
İ  
H

02

Müftə'ilün fA'ilün müftə'ilün fA'ilün

03

Müftə'ilün fA'ilün

04

Müftə'ilün fA'ilün müftə'ilün fA'ilAn

05

Müftə'ilün fA'ilAtü müftə'ilün fə'

Müstəf'ilün fə'Ulün

Tərtib: Ümid Sadə

## Azərbaycan əruzu

S  
ə  
R  
i

Müftə'ilün müftə'ilün fA'ilün

Müftə'ilün müftə'ilün

01

02

Tərtib: Ümid Sadə

## Əruzda təxfîf (تخفيف) və təşdîd (تشديد) istilâhi:

1. Təxfîf (yüngülləşdirmə)
2. Təşdîd (şiddətləndirmə)

Təxfîf - terminoloji mə'nâda sonu iki həmcins samitlə bitən kəlmələrin sonuncu samitini ixtisâr edərək kəlməni bəhrə uyğun yüngülləşdirməkdir.

Nümunə sözlər: xətt, həqq, hədd, dürr və s.

Nümunə beyt:

Düşəndə şövqilə yarın \*xətilə\* xalı xəyalə,  
Gedir fərağı könüldən, gəlir vüsali xəyalə.

(Mirzə Əbdülxalıq Yusif)

Bu beytdəki \*xətilə\* kəliməsi əslində \*xətt\* kəliməsididir vəznə uyğunlaşdırmaqdan ötrü kəlmənin sonuncu samiti \*təxfif\* olunub.

Təşdîd - terminoloji mə'nâda müəyyən kəlmələrin samitinə, bəhrə uyğunlaşdırmaqdan ötrü daha bir həmcins samit əlavə etməklə kəlmənin ortasını və yaxud sonunu şiddətləndirməkdir.

Nümunə sözlər: pər - pərr, ümid - ümmid və s.

Nümunə beyt:

Tərəqqivü təali fikrinə ümmid yox əsla,  
Həzar əfsus bu süst ünsürü hali-pərişandan.

(Mirzə Əbdülxalıq Yusif)

Bu beytdəki \*ümmid\* kəliməsi əslində \*ümid\* kəliməsidir vəznə uyğunlaşdırmaqdan ötrü kəlmənin ortasındaki samit hərf \*təşdîd\* olunub.

**1. Təvîl** (الطویل)

Fə'Ulün məfA'illün fə'Ulün məfA'illün

**2. Mədîd** (المديد)

FA'ilAtün fA'ilün fA'ilAtün fA'ilün

**3. Bəsît** (البسيط)

Müstəf'ilün fA'ilün müstəf'ilün fA'ilün

**4. Vafir** (الوافر)

MüfA'ələtün müfA'ələtün müfA'ələtün

**5. Kâmil** (الكامل)

MütəfA'ilün mütəfA'ilün mütəfA'ilün

**6. Həzəc** (الهزج)

MəfA'ilün məfA'ilün

**7. Rəcəz** (الرجز)

Müstəf'ilün müstəf'ilün müstəf'ilün

**8. Rəməl** (الرمل)

FA'ilAtün fA'ilAtün fA'ilAtün

**9. Səri'** (السريع)

Müstəf'ilün müstəf'ilün məf'UlAtü

**10. Münsərih** (المنسرح)

Müstəf'ilün məf'UlAtü müstəf'ilün

**11. Xəffîf** (الخفيف)

FA'ilAtün müstəf'ilün fA'ilAtün

**12. Müzâri** (المضارع)

MəfA'ilün fA'ilAtün məfA'ilün

**13. Müqtəzəb** (المقتضب)

Məf'UlAtü müstəf'ilün məf'UlAtü

**14. Müctəs** (المجتث)

Müstəf'ilün fA'ilAtün fA'ilAtün

**15. Mütəqârib** (المتقارب)

Fə'Ulün fə'Ulün fə'Ulün fə'Ulün

**16. Mütədârik** (المتدارك)

FA'ilün fA'ilün fA'ilün fA'ilün

## \*Əruzda törəmə təf'ilələr\*

Mənbə: Əkrəm Cəfər, Azərbaycan əruzu.

İstinad:

- 1.Miyarul-əş'âr, səh 51-58, 66-81
- 2.Əl-Mö'cəm, səh 44-40, 57-66,111
- 3.RCM, səh 143-184
- 4.Qiyâsul-lügət, səh 287-288
- 5.RƏF, ərəbcə əlyazmalar, B-1180, B-359 və s.

Müxtəlif mənbələrdə törəmə təf'ilələrin kəmiyyəti:

### 1.Fə'Ulün əslı təfiləsi:

Nəsir Tusidə: 7 tör.  
Qeys Razidə: 6 tör.  
Vəhid Təbrizidə: 8 tör.  
Qiyyasəddin Rampuridə: 8 tör.  
Əlyazmalarda: 7 tör.

### 2.FA'ilün əslı təfiləsi:

Nəsir Tusidə: 6 tör.  
Qeys Razidə: məlum deyil  
Vəhid Təbrizidə: 5 tör.  
Qiyyasəddin Rampuridə: 5 tör.  
Əlyazmalarda: 2 tör.

### 3.MəfA'ilün əslı təfiləsi:

Nəsir Tusidə: 18 tör.  
Qeys Razidə: 12 tör.  
Vəhid Təbrizidə: 10 tör.  
Qiyyasəddin Rampuridə: 16 tör.  
Əlyazmalarda: 7 tör.

### 4.FA'ilAtün əslı təfiləsi: (yanaşı)

Nəsir Tusidə: 18 tör.  
Qeys Razidə: 15 tör.  
Vəhid Təbrizidə: 13 tör.  
Qiyyasəddin Rampuridə: 13 tör.  
Əlyazmalarda: 11 tör.

### 5.FA'i-IA-tün əslı təfiləsi: (aralı)

Nəsir Tusidə: 4 tör.  
Qeys Razidə: 6 tör.  
Vəhid Təbrizidə: 3 tör.  
Qiyyasəddin Rampuridə: məlum deyil

### 6.Müstəf'ilün əslı təfiləsi: (yanaşı)

Nəsir Tusidə: 13 tör.  
Qeys Razidə: 14 tör.  
Vəhid Təbrizidə: 13 tör.  
Qiyyasəddin Rampuridə: 13 tör.  
Əlyazmalarda: 11 tör.

### 7.Müs-təf'i-lün əslı təfiləsi: (aralı)

Nəsir Tusidə: 4 tör.  
Qeys Razidə: 5 tör.  
Vəhid Təbrizidə: 3 tör.  
Qiyyasəddin Rampuridə: məlum deyil

### 8.MüfA'elətün əslı təfiləsi:

Nəsir Tusidə: 8 tör  
Qeys Razidə: 3 tör.  
Vəhid Təbrizidə: məlum deyil  
Qiyyasəddin Rampuri: məlum deyil  
Əlyazmalarda: 8 tör.

### 9.MütəfA'ilün əslı təfiləsi:

Nəsir Tusidə: 15 tör.  
Qeys Razidə: 4 tör.  
Vəhid Təbrizidə: məlum deyil  
Qiyyasəddin Rampuridə: məlum deyil  
Əlyazmalarda: 15 tör.

### 10.Məf'UlAtü əslı təfiləsi:

Nəsir Tusidə: 15 tör.  
Qeys Razidə: 14 tör.  
Vəhid Təbrizidə: 14 tör.  
Qiyyasəddin Rampuridə: 14 tör.  
Əlyazmalarda: 11 tör.

Cəm'i təf'ilə sayı mənbələr üzrə:

Nəsir Tusidə: 108 törəmə  
Qeys Razidə: 79 törəmə  
Vəhid Təbrizidə: 69 törəmə  
Qiyyasəddin Rampuridə: 69 törəmə  
Əlyazma mənbələrində: 72 törəmə

## Zihaf

əl-iżmâr (gizlətmə) – 1. الإِضْمَار

Təsviri: İkinci hərəkəli (mütəhərrik)  
hərfin sâkin hala salınması.

Tətbiq: "مُتَفَاعِلٌ" → "مُتَفَاعِلٌ"

Nümûnə:

Əvvəl: mütəfâ'ilün (مُتَفَاعِلٌ)

Sonra: mütfâilün (مُتَفَاعِلٌ)

Nəticə: mütfâ'ilün=müstəf'ilün

Tərtib: Ümid Sade

## 2. الطي - ət-ṭəyy (qırpmma)

Təsviri: İkinci sakin hərfin silinməsi

Tətbiq: "مَسْتَفِعْلُونْ" → "مُتَفْعِلْنْ"

Nümunə:

Əvvəl: müstəf'ilün (مَسْتَفِعْلُونْ)

Sonra: mütəf'ilün (مُتَفْعِلْنْ)

Nəticə: mütəf'ilün=məfâ'ilün

Zihaf

Tərtib: Ümid Sədə

**Ümumi əruzda səbəbin üç növü var:**

**Səbəbi-xəfif (yüngül səbəb)**

Bir hərəkəli və bir sakin hərflə yaranır.

Nümunə: غ = م + غ

**Səbəbi-səqil (ağır səbəb)**

İki hərəkəli hərflə yaranır.

Nümunə: ل = ك + ل

**Səbəbi-mütəvəssit (orta səbəb)**

Bir hərəkəli və iki sakin hərflə yaranır.

Nümunə: درد = د + ر

**Tərtib etdi: Ümid Sadə**

**Ümumi əruzda vətədin üç növü var:**

**Vətədi-məcму (yanaşı vətəd)**  
İki hərəkəli və bir sakin hərflə yaranır.  
**Nümunə:** ق + م = قم

**Vətədi-məfruq (aralı vətəd)**  
Bir hərəkəli, bir sakin və bir hərəkəli  
hərflə yaranır.

**Nümunə:** ث + م = ثم

**Vətədi-müctəme' (cəm vətəd)**  
İki hərəkəli və iki sakin hərflə yaranır.  
**Nümunə:** پ + ر + س = پرس

**Tərtib etdi: Ümid Sadə**

**Ümumi əruzda fasilənin üç növü var:**

**Fasileyi-suğra (kıçık fasilə)**

**Üç hərəkəli və bir sakin hərflə yaranır.**

**Nümunə: ك + ث + ب = كتبت**

**Fasileyi-kubra (böyük fasilə)**

**Dörd hərəkəli və bir sakin hərflə yaranır.**

**Nümunə: س + ق + ب = سبقكم**

**Fasileyi-uzma (ən böyük fasilə)**

**Beş hərəkəli və bir sakin hərflə yaranır.**

**Nümunə: و + ر + ك + م + س = وتركهمس**

**Tərtib etdi: Ümid Sadə**

# الدائرة الرقمية للإيقاعات الشعرية



## جدول أنواع الزحاف

التفعيلة بعده	التفعيلة قبله	تعريفه	نوع الزحاف
مستفعلن	متفاعلن	تسكين الثاني	الإضمار
مفاعلن	متفاعلن	حذف الثاني المتحرك	الوقص
فعلن . مفاعلن مفاعيل	فاعلن مستفعلن مفعولات	حذف الثاني الساكن	الخبن
مفتعلن <sup>(١)</sup>	مستفعلن	حذف الرابع الساكن	الطي
فعول	فعولن	حذف الخامس الساكن	القبض
مفاعلن	مفاعلتن	حذف الخامس المتحرك	العقل
مفاعيلن	مفاعلتن	تسكين الخامس المتحرك	العصب
فاعلات	فاعلاتن	حذف السابع الساكن	الكف
فعلتن	مستفعلن	حذف الثاني والرابع الساكنين	الخبل
مفتعلن	متفاعلن	إسكان الثاني وحذف الرابع	الخزل
فعلات	فاعلاتن	حذف الثاني والسابع الساكنين	الشكل
مفاعيلُ	مفاعلتن	إسكان الخامس وحذف السابع	النقص

## MəfA'lün əslı təf'iləsi haqqında qısa mə'lumat

MəfA'lün əslı təf'iləsi - bə'zi mənbələrdə Həzəc, Qərib, Müzare və nəhayət Müşakil adlı bəhrlərin əslı təf'iləsi olaraq qəbul edilmişdir.

Qeyd: Həzəc bəhri Ərəb əruzunda Müctəlibə dairəsindən sadir olunmuşdur. Fars əruzunda isə Mö'təlifə dairəsinə mənsubdur. MəfA'lün təf'iləsinin bə'zi mənbələrdə Qeys Raziyə görə 12 törəməsi olduğu deyilir lakin Nəsir Tusiyə əsasən 18 törəməsi vardır.

\*MəfA'lün → MəfA'lAn\*

- MəfA'lün əslı təf'iləsinə təsbiğ zihafı tətbiq olunarsa, MəfA'lAn düzəltmə təf'iləsi ortaya çıxar və bu cüzə müsəbbəğ adı verilər.

MəfA'lün (مفاعيلن) yeddi hərfli olduğu halda ondan səkkiz hərfli MəfA'lAn (مفاعيلان) təf'iləsi əmələ gələr.

 **Təsbiğ:** MəfA'lün əslı təf'iləsinin sonundakı yüngül səbəbə bir sakın əlif əlavə etməkdir.

\*MəfA'lün → MəfA'l → MəfA'lü → Fə'Ulün\*

- MəfA'lün əslı təf'iləsinə qəsr zihafı tətbiq olunarsa, MəfA'l (məqsur) düzəltmə təf'iləsi yaranar

- MəfA'lün əslı təf'iləsinə kəff zihafı tətbiq olunarsa, MəfA'lü (məkfuf) düzəltmə təf'iləsi yaranar.

- MəfA'lün əslı təf'iləsinə həzf zihafı tətbiq olunarsa, Fə'Ulün (məhzuf) düzəltmə təf'iləsi yaranar.

 **Qəsr:** MəfA'lün əslı təf'iləsinin sonundakı yüngül səbəbin son hərfi atılar və birinci hərəkəli hərf sakın edilər.

MəfA - yanaşı vətəd

'l - yüngül səbəb

lün - yüngül səbəb

lün - n = lü

lü - ü = l

Nəticə: MəfA'l

 **Kəff:** MəfA'lün əslı təf'iləsinin sonundakı yüngül səbəbin son hərfini atmağa deyilir.

MəfA - yanaşı vətəd

'l - yüngül səbəb

lün - yüngül səbəb

lün - n = lü

Nəticə: MəfA'lü

 **Həzf:** MəfA'lün əslı təf'iləsinin sonundakı yüngül səbəbi bütöv şəkildə atmaqdır.

MəfA - yanaşı vətəd

'l - yüngül səbəb

lün - yüngül səbəb

lün - lün = MəfA'l = Fə'Ulün

Nəticə: Fə'Ulün

Qeyd: MəfA'lün əslı təf'iləsi bir yanaşı vətəd və iki yüngül səbəbdən təşkil tapır.

MəfA'lün = yanaşı vətəd + 2 yüngül səbəb

## Hərflərinə görə ərəbcə kəlimələr

Ərəbcədə kəlimələr, əsli hərflərinin xassələrinə görə iki qrupa ayrılır.

1) Səhih - صحيح

2) Mü'təll - معتل

Əlif, vav, yə hərfəri işləndikləri kəlimələrdə müxtəlif dəyişikliklərə uğrayan hərfəldir. Bunlara illət hərfəri deyilir. Əsli hərflərin içində bu hərfərdən biri olarsa, belə kəlimələrə də mü'təll kəlimələr deyilir. Mövzumuzun məğzi olan illət hərfəri kəlimə dəyişikliyi müddətində başqa hərfərə çevrilər və ya düşər. Bunların dəyişildiyi hərfər də yenə bu üç hərfdən biridir.

Məsələn: vəzn - وزن kəliməsində illət hərfərindən vav - وvardır. Bu kökdən yeni bir kəlimə alınanda vav dəyişir: mivzân - موازن olması labüd olan kəlimə "vav"ın "yə" hərfinə çevrilməsiylə mîzân - میزان şeklini alır.

Dövr - دور kəlməsində də "vav" illət hərfidir. Bu kökdən düzələn kəlimələrdə "vav" hərfi başqa hərfərə çevrilir: dâirə, müdîr və s.

Seyl - سیل kökündə "yə" illət hərfidir. Bundan törəyən - اساله kəliməsində "yə" düşmüşdür. Bənzər tərkibdə - میل meyl kəliməsindən törəyən اماله - imälə kəliməsində "yə"; خوفه - xavf kəliməsindən törəyən اخافه - ixâfə kəliməsində "vav" düşmüşdür

Sövm - صوم - oruc - kəliməsindən törəyən "oruc tutmaq" mə'nasındaki چيام - siyâm kəliməsində "vav" hərfi, "yə" hərfinə çevrilmişdir.

 \*Beyt\* - kamil bir söz birliyidir ki, hissələrə bölünür və qafiyə ilə sona çatır.

**Qeyd:** Bir beyt iki misradan ibarətdir

**1. Beytin sayılarına görə adları:**

Tək bir beytə "yətîm" (يَتِيم) deyilir.

İki beytə "nütfə" (نُطْفَة) deyilir.

Üç beytdən ibarət olana "sülâsiyyə" (سُلَاثِيَّة) deyilir.

Dörd beytdən ibarət olana "rübâ'iyyə" (رُبَاعِيَّة) deyilir.

Beş beytdən ibarət olan "xumâsiyyə" (خُمَاسِيَّة),

Altı beytdən ibarət "südâsiyyə" (سُدَاسِيَّة),

Yeddi beytdən ibarət "sübâ'iyyə" (سُبَاعِيَّة),

Səkkiz beytdən ibarət olan "qəsîdə" (قِصِيدَة) adlanır.

Təf'ilə	Rükn	Formula	Ünsür
Fə'	Orta səbəb	~	cân
Fə'	Yüngül səbəb	—	dil
Fə'əl	Yanaşı vətəd	U —	qələm
Fə'lü	Aralı vətəd	— U	pərdə
Fə'Ul	Cəm vətəd	U ~	nücân
Fə'ilün	Kiçik fasilə (a.s + y.s)	UU—	nüvədil
Fə'ilətün	Böyük fasilə (a.s + y.v)	UUU—	nüvəqələm
Mütəfə'ilün	Ən böyük fasilə (2a.s + y.s)	UUUU—	nüvənüvədil

Tərtib etdi: Ümid Sadə

**Qeyd: Ağır səbəb rüknünə uyğun təf'ilə  
olmadığı üçün müstəqil şəkildə istifadə edilmir.**



## Əruz vəznninin ən geniş zihaf bəhsı

📌 Zihafın adı: Bətr - بتر

📌 Leksik mə'nâsı: (Kəsmə, ayrıma - bir şeyin quyruğunu və ya bir üzvünü kəsib ayırma)

📌 Terminoloji qâyəsi: (Fə'Ulün əсли təf'iləsini Fə' düzəltmə təf'iləsinə döndərməkdir)

📌 Növ: Qovuşuq zihaf

📌 Tərkibindəki sadə zihaf cütlükleri: (Səlm və həzf, xərm və cəbb)

**Tərtib: Ümid Sadə**

## Bâbi-İf'âl - افعال

Kərəm

İkrâm

Xürûc

İxrâc

Sərf

İsrâf

Zühûr

İzhâr

Sükût

İskât

Duxûl

İdxâl

Fəhm

İfhâm

Şürb

İşrâb

Tərtib: Ümid Sadə

**İfâl Bâbının İsm-i Fâ'ili**

**Vəzni: Müf'il - مفعول**

**İkrâm**

**Mükrim**

**İslâm**

**Müslim**

**İsrâf**

**Müsrif**

**İxbâr**

**Muxbir**

**Tərtib: Ümid Sadə**

